

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22009; İstehsal tarixi: 09.03.2022; Son istifadə tarixi: 09.09.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22008; İstehsal tarixi: 08.03.2022; Son istifadə tarixi: 08.09.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22010; İstehsal tarixi: 08.03.2022; Son istifadə tarixi: 08.09.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22005; İstehsal tarixi: 04.03.2022; Son istifadə tarixi: 04.09.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22007; İstehsal tarixi: 08.03.2022; Son istifadə tarixi: 08.09.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22006; İstehsal tarixi: 07.03.2022; Son istifadə tarixi: 07.09.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22020; İstehsal tarixi: 28.02.2022; Son istifadə tarixi: 28.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22025; İstehsal tarixi: 02.03.2022; Son istifadə tarixi: 02.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22021; İstehsal tarixi: 28.02.2022; Son istifadə tarixi: 28.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22026; İstehsal tarixi: 02.03.2022; Son istifadə tarixi: 02.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22022; İstehsal tarixi: 01.03.2022; Son istifadə tarixi: 01.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22027; İstehsal tarixi: 02.03.2022; Son istifadə tarixi: 02.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22028; İstehsal tarixi: 03.03.2022; Son istifadə tarixi: 03.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22023; İstehsal tarixi: 01.03.2022; Son istifadə tarixi: 01.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22024; İstehsal tarixi: 01.03.2022; Son istifadə tarixi: 01.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22029; İstehsal tarixi: 03.03.2022; Son istifadə tarixi: 03.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22030; İstehsal tarixi: 04.03.2022; Son istifadə tarixi: 04.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22031; İstehsal tarixi: 04.03.2022; Son istifadə tarixi: 04.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Adefosin	Kapsul	6 x 10	Phospholipids - 300 mg, Alpha lipoic acid - 100 mg, Cynara scolymus leaf extract - 100 mg, Ademetionine - 100 mg, Glutathione - 100 mg, Silybum marianum fruit extract - 70 mg, Inositol - 50 mg, Helichrysum arenarium flower extract - 30 mg	Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adefosin (kapsul, № 60) adlı məhsul qaraciyərin və öd yollarının funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə uyğun qeyd edilsin.
Aemix	Kapsul	3 x 10	Vitamin A (as retinol acetate) – 1000 mcg, Vitamin E (as alpha-tocopherol acetate) – 100 mg, Selenium (as Sodium selenite) – 50 mcg, Zinc (Zinc sulfate) – 10 mg, Biotin (Vitamin B7) (as D-biotin) – 25 mcg	Lactose monohydrate, Calcium stearate, Capsule composition: gelatin, purified water, colors: titanium dioxide, yellow quinoline, patent blue V, crimson 4 R	Bioterra MMC	Belarus	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aemix (kapsul №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Nezərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Aktivit	Şərbət	150 ml	L-Arginine HCL - 250 mg, Sambucus nigra fruit dry extract - 20 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Vitamin A (as Retinyl palmitate) - 250 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (Riboflavin) - 0.5 mg, Vitamin B3 (Niacinamide) - 10 mg, Vitamin B5 (as Calcium pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.5 mg, Vitamin B12 (Cyanocobalamin) - 1.5 mcg, Vitamin D3 (Cholecalciferol) - 400 IU, Vitamin E (DL-Alpha tocopheryl acetate) - 5 mg, Zinc sulfate - 5 mg, Biotin - 15 mcg, Folic acid - 65 mcg, Manganese sulfate - 0.5 mg, Iodine - 35 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aktivit (şərbət 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Akvit İmmuno	Tablet	1	Immune supporting complex (blend of lypopolysaccharides, lypopeptides) - 7 mg, Vitamin C (L-ascorbic acid) - 80 mg, Niacin - 8 mg NE, Vitamin E (as α-tocopherol acetate) - 7 mg α-TE, Pantothenic acid - 3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.8 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 0.6 mg, Vitamin B2 (Riboflavin) - 0.6 mg, Beta-carotene - 0.5 mg, Vitamin A - 250 mcg RE, Folic acid - 200 mcg, Vitamin K - 15 mcg, Biotin - 15 mcg, Vitamin D3 (Cholecalciferol) - 2.5 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 1.2 mcg, Zinc (as Zinc sulphate 14 mg) - 5 mg	Microcrystalline cellulose, Dibasic calcium phosphate dihydrate, Silicon dioxide, Magnesium stearate	Natstim Ltd	Bolqarıstan	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Akvit İmmuno (tablet, № 30) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alfa-Immuno	Kapsul	1	Bovine Colostrum - 500 mg, Immunoglobulin - 15 mg, Lactoferrin - 0.3585 mg, IGF-1 - 0.043 ppm	Natural gelatin, Cornstarch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfa-Immuno (kapsul, №30) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilisn.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Altapin	Şərbət	200 ml	Liquid propolis extract (70%) - 200 mg, Vitamin C (as L-ascorbic acid) - 12 mg, Vitamin A (as Retinyl palmitate) - 240 mcg, Mallow (Althaea officinalis) root dry extract - 25 mg, Thyme (Thymus vulgaris) leaf liquid extract - 25 mg	Honey, Water	Medex d.o.o	Sloveniya	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altapin (şərbət, 200 ml) adlı məhsul bəlgəmi durulaşdırıb, tənəffüs yollarından asanlıqla xaric olması və immunitetin möhkəmləndirilməsi üçün köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alveo Plus	Şərbət	200 ml	Althaea officinalis root liquid extract – 17.25 ml, Plantago major leaf liquid extract – 17.25 ml, Thymus serpyllum herb distillate – 9.2 ml, Anisum vulgare fruit distillate – 2.3 ml	Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422)	Herba Flora MMC	Azərbaycan	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alveo Plus (şərbət 200 ml) adlı məhsul tənəffüs yolları fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aminogin	Damcı	50 ml	L-Arginine - 1.2 mg, L-Histidine – 0.7 mg, L-Isoleucine - 3.66 mg, L-Lysine hydrochloride - 5 mg, L-Methionine – 1.84 mg, L-Phenylalanine - 1 mg, L-Threonine - 0.85 mg, L-Tryptophane - 1 mg, L-Valine – 1.34 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, L-Alanine - 1 mg, L-Asparagine - 1 mg, L-Aspartic Acid - 1 mg, L-Cysteine Hydrochloride - 1 mg, L-Glutamine - 1 mg, Glycine - 1 mg, L-Serine - 1 mg, L-Tyrosine - 1 mg, L-Proline - 1 mg	Deionized water, Raspberry flavour, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aminogin (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul C vitamininin və amin turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Animal Flex (Animal Fleks)	toz	339 q	Vitamin C (as Ascorbic Acid) - 100 mg, Vitamin E (as d-Alpha Tocopherol Succinate) – 64 mg, Zinc (as Zinc Oxide) - 15 mg, Manganese (as Manganese Sulfate) - 1 mg, Joint Construction Complex (Glucosamine (as HCl, sulfate 2KCl), Methylsulfonylmethane (MSM), Chondroitin Sulfate A (CSA), Chondroitin Sulfate C (CSC)) - 3000 mg, Joint Lubrication and Support Complex (Collagen Hydrolysate, Ginger Root (gingerols, shogaols), Turmeric Root (curcumin), Boswellia Serrate Extract, Quercetin, Bromelain, Cetyl Myristoleate Proprietary Blend (cetyl myristoleate, cetyl myristate, cetyl palmitate, cetyl laurate, cetyl palmitoleate, cetyl oleate), Hyaluronic Acid) – 6000 mg	Silicon Dioxide, Citric Acid, Malic Acid, Sucralose, Acesulfame Potassium, Yellow Lake #6, Protein Masking Flavor, Orange Flavor	Universal Nutrition	ABŞ	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Animal Flex (Animal Fleks) (toz 339 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Arginon L	Kapsul	1	L-arginine - 500 mg	Gelatin (Bovine) (E441), Vegetable Magnesium Stearate (E470b), Silica (E551)	NBTY Manufacturing, LLC	ABŞ	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Arginon-L (kapsul №50) (Seriya nömrəsi: 556318-04; İstehsal tarixi: 01.12.2021; Son istifadə tarixi: 01.12.2025) adlı məhsul argininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Astervit	Şərbət	150 ml	Vitamin A (as Retinol acetate) - 450 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.7 mg, Vitamin B2 (as Riboflavin hydrochloride) - 0.8 mg, Vitamin E (as dl-alpha-Tocopherol acetate) - 7 mg, Vitamin D (as cholecalciferol) - 150 IU, Vitamin C (ascorbic acid) - 40 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 1 mg, Vitamin B5 (as calcium D-pantothenate) - 2.5 mg, Zinc (as Zinc gluconate) - 5 mg, Iodine (as potassium iodide) - 70 mcg, Selenium (as sodium selenite) - 25 mcg, Folic acid - 150 mcg, Vitamin B3 (as nicotinic acid) - 10 mg, Biotin - 25 mcg, Calcium (as Calcium lactate) - 50 mg, Iron (as Iron lactate trihydrate) - 5 mg, Magnesium (as Magnesium lactate dihydrate) - 50 mg	Deionized water, Sorbitol (E452i), Sodium citrate (E331i), Citric acid (E330), Sodium benzoate (E211), Sucralose (E955), Orange flavor, Lemon flavor.	Asterpharma İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Astervit (Şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Astrogen	Kapsul	4 x 15	Indole-3-carbinol from Brassica oleracea var.L - 300 mg, Epigallocatechin gallate (EGCG) - 100 mg, Vitex agnus castus fruit powder - 200 mg, Green tea leaf dry extract - 50 mg, E viatmini (Dalpha tocopherol acetate) - 50 mg	Gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Astrogen (kapsul № 60) adlı məhsul qadın sağlamlığını möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Atishok	Kapsul	2 x 15	Cynara scolymus leaf extract - 300 mg, Silybum marianum seed extract - 150 mg, Ademethionine - 100 mg	Oligofructose, Stevia, Pullulan (capsule shell)	Saşera-Med MMC	Rusiya	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Atishok (kapsul, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Auroblue	Oftalmoloji steril məhlul	1ml	Trypan blue - 0.06%, Sodium chloride - 0.85%, Disodium hydrogen orthophosphate dihydrate - 0.1%, Purified water	Ayrı qeyd edilməyib	Aurolab	Hindistan	10.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Auroblue, oftalmoloji steril məhlul, 1ml, şüşə flakonda" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aurogel	Oftalmoloji steril məhlul	1 ml	Sodium Hyaluronate - 14mg, Aqueous buffer solution q.s.	Ayrı qeyd edilməyib	Aurolab	Hindistan	18.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Aurogel, oftalmoloji steril məhlul, 1ml, əvvəlcədən doldurulmuş şprisdə, 1 ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aurogel Plus	Oftalmoloji steril məhlul	1ml	Sodium Hyaluronate - 16mg, Aqueous buffer solution q.s.	Ayrı qeyd edilməyib	Aurolab	Hindistan	18.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Aurogel plus, oftalmoloji steril məhlul, 1ml, əvvəlcədən doldurulmuş şprisdə, 1 ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aurosil Silicon oil 1000 mm2/s CST	Oftalmoloji yağlı məhlul	10 ml	Polydimethylsiloxane (silicone oil) - 1000 mm2/s (CST)	Ayrı qeyd edilməyib	Aurolab	Hindistan	17.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Aurosil Silicon oil 1000 mm2/s CST, oftalmoloji yağlı məhlul, 10ml, şüşə flakonda, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aurovisc	Oftalmoloji steril məhlul	2ml	Hydroxy propyl methyl cellulose - 20.0mg, Sterile isotonic base	Ayrı qeyd edilməyib	Aurolab	Hindistan	18.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Aurovisc, oftalmoloji steril məhlul, 2ml, əvvəlcədən doldurulmuş şprisdə, 1 ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ayased	məhlul	50 ml	Gaba – 125 mg, Glycine – 75 mg, Pyridoxine hydrochloride – 0.005 mg	Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ayased (məhlul 50 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ay-Lanex	Şərbət	100 ml	Vaccinium vitis-idaea fruit liquid extract – 20 ml, Betula verrucosa leaf liquid extract – 16 ml, Urtica dioica leaf liquid extract – 10 ml	Sucrose, Glycerin (E422), Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Distilled water	Herba Flora MMC	Azərbaycan	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ay-Lanex (şərbət 100 ml) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Apple Cider 600	Tablet	3 x 20	Apple cider vinegar powder – 600 mg, Cynara scolymus L. leaf extract – 70 mg, Taraxacum officinale WEB. herb extract – 70 mg, Choline (as Choline hydrogen tartrate) – 41.25 mg	Microcrystalline cellulose E460, Dicalcium phosphate dihydrate E341, Crosslinked sodium croscarmellose E468, Magnesium stearate E470, Silicon dioxide E551, Hydroxypropyl methylcellulose E460, Gum arabic E414, Glycerol E422, Talc 553	Legosan AB (for New Nordic Healthbrands AB)	İsveç	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Apple Cider 600 (№60) adlı məhsul çəkiyə nəzarət məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib edilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
BCAA Instant Drink Powder Exotic Melon Flavour	toz	500 q	L-leucine - 30 g, L-isoleucine - 15 g, L-valine – 15 g, Vitamin B6 - 28 mg, Vitamin B2 – 10 mg	Flavour, Carrageenan, Citric Acid, Silicon dioxide, Malic Acid, Soy Lecithin, Sucralose, Beta-carotene, Beet rot powder	Anona GmbH (for Konzept Nutrition GmbH)	Almaniya	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BCAA Instant Drink Powder Exotic Melon Flavour (toz 500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozalari gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BCAA Xplode Powder (Xplosive cola flavour)	toz	500q	Branched chain amino acids BCAA (L-leucine - 3 g, L-valine - 1.5 g, L-isoleucine - 1.5 g) - 6 g, L-glutamine - 1 g, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.002 g	Acesulfam K, Sucralose, Citric acid, Sodium citrate, Gum arabic, Calcium phosphate, Silicon dioxide, Soy Lecithin, Flavourings, E 150d	Olimp Laboratories Sp. z.o.o	Poşa	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BCAA Xplode Powder (Xplosive cola flavour) (toz 500 q) Seriya nömrəsi: 01001221, istehsal tarixi: 14.12.2021, son istifadə tarixi: 13.12.2024) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozalari gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Benezim	Şərbət	120 ml	Papaya juice (Carcia papaya fructus juice) - 600 mg, Fennel extract (Foeniculum vulgare fructus dry extract) - 85 mg, Enzyme mix - 60 mg, Bromelain 2500 GDU/g - 25 mg, Papain 2.5 UI/mg - 25 mg	Water, Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose	İnalme S.r.L	İtaliya	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Benezim (şərbət, 120 ml) (Seriya nömrəsi: 22A502; İstehsal tarixi: 01.03.2022; Son istifadə tarixi: 01.03.2025) adlı məhsul hazm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozalari onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdafalik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Betalim Kids	Şərbət	150 ml	Beta-glucan - 125 mg, Vitamin E (as DL-alpha tocopheryl acetate) - 35 mg, Zinc (as Zinc sulphate) - 21 mg, Selenium (as Sodium selenite) - 125 mcg, Vitamin C (Ascorbic acid) - 90 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavour, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiya	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betalim Kids (şərbət, 150 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozalari, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdafalik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BioBran® 1000 Arabinoxyfan	toz	30 x 2 q	MGN-3 Arabinoxyfan compound - 1000 mg	Microcrystalline Cellulose, Cornstarch, Dextrin, Tricalcium phosphate	Daiwa Pharmaceutical Co., Ltd.	Yaponiya	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BioBran® (toz, şaqədə, № 30) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozalari, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdafalik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Əks göstəricilər rəyə uyğun olaraq göstərilin.
Biolizis	Kapsul	3 x 10	Ananas comosus fruit dry extract - 100 mg, Pancreatin - 100 mg, Papain - 75 mg, Vitamin B1 - 0.5 mg, Folic acid - 0.15 mg, Biotin - 0.1 mg		Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiya	18.05.2022	Xitam verilən müraciətlər	"Greenvay Importers MMC" tərəfindən göndərilmiş 19.04.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyanın "Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş." şirkətinin istehsalı olan Biolizis (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 0.65993 q (0.360 - 0.505 q); tərkibi: 0.0.56328 q (0.240 - 0.385 q) olaraq aşkar edilmişdir. Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. Bundan başqa, <input type="checkbox"/> -kapsulun örtüyünün tərkibində məlum təbəqənin edilməyib. -papain maddəsinin meyvə ekstraktı bərdə məlumat qeyd edilib ki, bu da mümkün deyil, belə ki, həmin maddə papaya bitkisinin meyvəsindən alınan proteolitik fermentdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Blue Lab Whey 100% Premium Protein	toz	2kq	MINERALS: Folic acid – 70 mcg, Vitamin B12 – 2.82 mcg, Biotin - 32.9 mcg, Chloride – 192 mg, Calcium – 148 mg, Phosphorus – 109 mg AMINO ACID PROFILE: Alanine – 1.2 g, Arginine – 0.6 g, Aspartic acid – 2.6 g, Cystine – 0.3 g, Glutamine acid – 4 g, Glycine – 0.5 g, Histidine – 0.4 g, Isoleucine – 1.4 g, Leucine – 2.4 g, Lysine – 2.1 g, Methionine – 0.4 g, Phenylalanine – 0.7 g, Proline – 1.4 g, Serine – 1.2 g, Threonine – 1.6 g, Tryptophan – 0.4 g, Tyrosine – 0.7 g, Valine – 1.3 g Whey protein concentrate (Emuls: sunflower lecithin) (Milk) – 16.472 g, Whey protein concentrate – 10.2 g, Fat reduced cocoa powder – 2.108 g, Whey protein isolate (Emuls.: Sunflower lecithin) (Milk) – 2.04 g, Inulin – 1.7 g, Flavor – 0.633 g, Sodium chloride – 0.310 g, Thickeners (Guar gum (E412) – 0.221 g, Xanthan gum (E415) – 0.080 g), Whey protein concentrate hydrolysate (Milk) – 0.170 g, Sweetener (Sucralose (E955) – 0.062 g), Tolerase™ L Lactase (Aspergillus oryzae)) – 0.004 g	ayrıca göstərilməmişdir	Aminolabs by Eurofood Belgium NV (for USN (UK) LTD)	Belçika	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Blue Lab Whey 100% Premium Protein (toz 2 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Blue Lab Whey 100% Premium Protein	toz	908q	MINERALS: Folic acid – 70 mcg, Vitamin B12 – 2.82 mcg, Biotin - 32.9 mcg, Chloride – 192 mg, Calcium – 148 mg, Phosphorus – 109 mg AMINO ACID PROFILE: Alanine – 1.2 g, Arginine – 0.6 g, Aspartic acid – 2.6 g, Cystine – 0.3 g, Glutamine acid – 4 g, Glycine – 0.5 g, Histidine – 0.4 g, Isoleucine – 1.4 g, Leucine – 2.4 g, Lysine – 2.1 g, Methionine – 0.4 g, Phenylalanine – 0.7 g, Proline – 1.4 g, Serine – 1.2 g, Threonine – 1.6 g, Tryptophan – 0.4 g, Tyrosine – 0.7 g, Valine – 1.3 g Whey protein concentrate (Emuls: sunflower lecithin) (Milk) – 16.472 g, Whey protein concentrate – 10.2 g, Fat reduced cocoa powder – 2.108 g, Whey protein isolate (Emuls.: Sunflower lecithin) (Milk) – 2.04 g, Inulin – 1.7 g, Flavor – 0.633 g, Sodium chloride – 0.310 g, Thickeners (Guar gum (E412) – 0.221 g, Xanthan gum (E415) – 0.080 g), Whey protein concentrate hydrolysate (Milk) – 0.170 g, Sweetener (Sucralose (E955) – 0.062 g), Tolerase™ L Lactase (Aspergillus oryzae)) – 0.004 g	ayrıca göstərilməmişdir	Aminolabs by Eurofood Belgium NV (for USN (UK) LTD)	Belçika	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Blue Lab Whey 100% Premium Protein (toz 908 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
B-Nives	Daxilə qəbul üçün damcı	50 ml	Retinyl acetate - 0.01 mg, Thiamine hydrochloride - 0.02 mg, Riboflavin - 1.7 mg, Nicotinic acid - 20 mg, Pantothenic acid - 0.15 mg, Pyridoxine hydrochloride - 2 mg, Cyanocobalamin - 1.5 mcg, Ascorbic acid - 1.7 mg, Cholecalciferol - 0.1 mcg, Alpha tocopherol - 0.03 mg	Oligofructose, Stevia dry extract, Sodium benzoate, Purified water	Saşera-Med MMC	Rusiya	29.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən B-Nives (daxilə qəbul üçün məhsul-damcı, 50 ml) adlı məhsul Bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkibi rəyə uyğun (tərkibi adlı sənədə əsasən) göstərilmişdir.
Boneforce	Tablet	4 x 15	Collagen type II – 100 mg, Glucosamine sulphate – 500 mg, Chondroitin sulphate – 250 mg, Methylsulfonylmethane – 300 mg, Boswellia serrata resin extract – 100 mg, Hyaluronic acid – 30 mg, Boric acid – 150 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Polyvinylpyrrolidone	Reform Pharma İlaç Kimya Gıda Kosmetik Ticarət Sənayə Anonim Şirkəti	Türkiyə	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Boneforce (tablet №30) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Boneluks	Tablet	3 x 10	Vitamin D3 (Cholecalciferol) – 25 mcg (1000 IU), Vitamin K2 (Menaquinone 7) – 75 mcg, Zinc (as Zinc sulphate) – 10 mg, Magnesium (as Magnesium hydroxide) – 100 mg, Calcium (as Calcium citrate) – 500 mg, Mangan (as Manganese sulphate) – 2 mg	Maltodextrin, Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone, Silicon dioxide	Aspar İlaç, Kosmetik Gıda Sənayə A.Ş.	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Boneluks (tablet №30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda köməkçi maddələr qeyd olunmuşdur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Braenzym	Tablet	3 x 10	Pancreatin - 195.2 mg, Lipase - 20000 IU, Amylase - 15000 IU, Protease - 900 IU, Bromelain - 67.5 mg, Papain - 100 mg, Trypsin - 35 mg, Chymotrypsin - 2 mg, Rutozid trihydrate - 100 mg, Serratiopeptidase - 15000 IU, Sodium bicarbonate - 325 mg, Anethum graveolens fruit dry extract - 83.5 mg	Maltodextrin, Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone K 30, Silicon dioxide	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Braenzym (tablet, № 30) adlı məhsul həzm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bronxo ASS	Şərbət	150 ml	N-acetylcysteine - 200 mg, Zinc (as Zinc gluconate - 11.10 mg) - 1.5 mg, Grindelia robusta flower and leaf dry extract - 62.5 mg, Thyme vulgaris leaf dry extract - 41.5 mg, Hedera helix leaf dry extract - 10.5 mg, Drosera rotundifolia herb dry extract - 20.5 mg	Deionized water, Xanthan gum, Sorbitol, Raspberry flavour, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronxo ASS (şərbət, 150 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Bronxo-Green	Şərbət	100 ml	Thymus vulgaris herb liquid extract - 1.5 ml, Plantago major leaf liquid extract - 1.5 ml, Althaea officinalis root liquid extract - 0.4 ml, Foeniculum vulgare fruit liquid extract - 0.6 ml, Origanum vulgare herb liquid extract - 1 ml	Sucrose, Sodium benzoate, Purified water	Biyon Products MMC	Azərbaycan	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronxo-Green (şərbət, 100 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bulardi® Junior / Bulardi® uşaqlar üçün	toz	1	Saccharomyces boulardii DBVPG 6763 - 250 mg, Zinc citrate dihydrate - 16 mg	Maltodextrin, Starch (corn)	Abela Pharm d.o.o.	Serbiya	07.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bulardi® Junior / Bulardi® uşaqlar üçün (toz 2 q, saşe № 10) adlı məhsul mədə-bağırsaq mikroflorasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calmen	Tablet	3 x 10	Magnesium (as Magnesium oxide) - 200 mg, Lemon balm (Melissa officinalis) 4% dry extract - 150 mg, Hawthorn (Crataegus monogyna) leaf, flower and stem dry extract - 150 mg, St. Johns Wort (Hypericum perforatum) extract - 100 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 5 mg	Maltodextrin, Microcrystalline cellulose, Croscarmellose sodium, Silicon dioxide, Vegetable grade stearic acid, Vegetable grade magnesium stearate, Ethyl cellulose, Hydroxypropylmethylcellulose, Glycerin pheur vegetable grade, Medium chain triglycerides, Oleic acid, Ammonium hydroxide, Sodium alginate, Purified stearic acid	SIA "Primea"	Latviya	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calmen (tablet №30) adlı məhsul MSS-nin fəaliyyətinin yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Capsule Dye (Trypan Blue %0.06)	Oftalmoloji steril məhlul	1 ml	Trypan Blue 0.06%	Ayrı qeyd edilməyib	Meran Medical Teknoloji Koll.Şti	Türkiyə	06.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Capsule Dye (Trypan Blue %0.06), oftalmoloji steril məhlul, 1ml, şüşə flakonda" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Çaytikanı Yağı	məhlul	100 ml	Hippophae rhamnoides oil (Sea buckthorn oil) - 100 % (carotenoids no less than- 25 mg%)	yoxdur	Solnse Altaya	Rusiya	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Çaytikanı Yağı (məhlul 100 ml) adlı məhsul ürək-damar və həzm sistemi xəstəliklərinin profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Cerebrosetam Junior	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	L-Tryptohane – 4 mg, Gamma aminobutyric acid – 4 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 2.2 mg, L-Glycine - 2 mg, L-Glutamic acid – 2 mg, Magnesium citrate – 0.4 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) – 0.28 mg, Vitamin B12 (as Cyanocobalamin) – 5 mcg	Deionized water, Glycerin, Orange flavor, Sodium benzoate, Potassium sorbate, Sucralose, Acesulfam potassium	Universe Pharma İlaç Sənayə və Ticarət LTD. ŞTİ	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cerebrosetam Junior (məhlul 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Cereox	Kapsul	3 x 10	Gamma-Aminobutyric acid - 100 mg, L-carnitine - 100 mg, L-Glutamine - 50 mg, Ginkgo biloba leaf extract - 80 mg, Magnesium - 50 mg, Pyridoxine hydrochloride - 1 mg, Folic acid - 100 mcg, L-Glycine - 50 mg	Gelatin, Corn starch	Aspar İlaç, Kozmetik Gıda Sənayə A.Ş.	Türkiyə	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cereox (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə müvafiq olaraq qeyd edilsin
Cereox	Şərbət	100 ml			Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İth. İhr. Sən və Tic. Ltd. Şti	Türkiyə	12.05.2022	Xitam verilən müraciətlər	"İnam Life MMC" tərəfindən göndərilmiş 30.03.2022 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İth. İhr. Sən və Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Cereox (şərbət, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun xarici görünüşü sarımtıl rəngli, qeyri şəffaf, icində ağ hissəcikləri olan, xarakterik qoxulu maye (NS-ə əsasən hissəciklər barədə məlumat verilməmişdir) olaraq aşkar edilmişdir.Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsəduyğun hesab olummur.
Chole Spray	Daxilə qəbul üçün məhlul-damcı	20 ml	Vitamin D3 1.0 MIU/g in oily liquid as crystalline vitamin D3 in MCT - 0,0005 g (equivalent of 12,5 µg cholecalciferol)	MCT oil	PPFK Profarm Sp.z.o.o	Polşa	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chole Spray (daxilə qəbul üçün məhlul-damcı, 20 ml) - (Seriya nömrəsi: 010222, istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 31.01.2024) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Composor 05 Valerian complex	Daxilə qəbul üçün məhlul	50 ml	Fluid extract of Passionflower (Passiflora incarnata L. aerial part) - 800 mg, Valerian fluid extract (Valeriana officinalis L. root) - 638 mg, Hawthorn fluid extract (Crataegus oxyacantha Auct. flowering tops) - 217 mg, Bitter orange essential oil (Citrus aurantium L.branches and leaves) - 6 mg	Glycerin, Water	Soria Natural S.A	İspaniya	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 05 Valerian complex MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Creatine Chews	Tablet	1	Creatine Monohydrate – 5 g	Sucrose, Dextrose, Maltodextrin, Natural And Artificial Orange Flavor, Stearic Acid, Magnesium Stearate, Citric Acid	Universal Nutrition	ABŞ	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Creatine Chews (tablet №144) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Daunason	Şərbət	150 ml	Gamma-aminobutyric acid (GABA) - 150 mg, Glycine - 100 mg, Glutamic acid – 50 mg, Magnesium oxide – 50 mg, Melatonin - 1 mg, Pyridoxine (as Pyridoxine hydrochloride) – 1 mg	Oligofructose, Stevia, Sodium benzoate, Purified water	Saşera-Med MMC	Rusiya	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Daunason (şərbət 150 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deffer	Kapsul	3 x 10	Iron Gluconate - 150 mg (active Fe 18.75 mg), Calcium L-Methylfolate - 350 mcg, Methylcobalamin - 4 mcg, L-Ascorbic acid - 60 mg	Monostarch phosphate (E 1410), Hidroxy Propyl Methyl Cellulose (E464), Potassium Sorbate (E202)	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deffer (kapsul, № 30) (Seriya nömrəsi: EX2022-042; İstehsal tarixi: 20.02.2022; Son istifadə tarixi: 20.02.2025) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Delin Forte D3	Daxilə qəbul üçün məhlul-damcı	4 x 5ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU	Olive oil	Tocura İlaç Sənayi və Ticarət A.Ş.	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Delin Forte D3 (Daxilə qəbul üçün məhlul-damcı, 5 ml N4) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda tərkib düzğün göstərilin.
Demaks	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Vitamin D3 - 1.25 mg (2 drop - 400 IU)	Rosehip fruit extract (solvent vegetable oil), Vitamin E	SIA L.E.V. (EKSTRAKTU RUPNICA) (for Solepharm LTD)	Latviya	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Demaks (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Desam-D3	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Vitamin D3 (Cholecalciferol) - 1250 mcg (50.000 IU), Vitamin E (D-alpha tocopheryl acetate) - 2 mg	Olive oil, Flax seed oil	CosmoActive İlaç A.Ş.	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Desam-D3 (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Əks göstərişlər bəndi rəyə uyğun qeyd edilin.
Desol-D3	Daxilə qəbul üçün məhlul-damcı	4 x 5 ml	Vitamin D3 - 50 000 IU	Olive oil	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Desol-D3 (daxilə qəbul üçün məhlul - damcı, 4 x 5 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dibon	Daxilə qəbul üçün məhlul-damcı	2 x 15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU (1drop-133 IU)	Olive oil	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dibon (məhlul 15 ml №2) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Lux	Şərbət	150 ml	Thymus vulgare herb liquid extract - 160 mg, Foeniculum vulgare dulce fruit liquid extract - 20 mg, Althea officinalis root liquid extract - 300 mg, Tilia cordata flower liquid extract - 80 mg, Primula veris root soft extract - 40 mg	Sorbitol, Citric acid, Sodium benzoate, Potassium sorbate, Mint flavor	Sugam Healthcare LLP	Hindistan	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Lux (şərbət, 150 ml) adlı məhsul yuxarı tanəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və balğəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma eskizi üzərində tərkib rəyə uyğun olaraq (istehsalçı tərəfindən təqdim edilmiş tərkibə aid sənədə əsasən) göstərilin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Doctor Lux	toz	10 x 12	Mentha sylvastris leaves extract - 20 mg, Adhatoda vasica leaves powder - 50 mg, Glycyrrhiza glabra root powder - 300 mg, Zingiber officinale rhizome powder - 200 mg, Cinnamomum zeylanicum bark powder - 16 mg, Piper longum fruit powder - 64 mg, Elettaria cardamomum fruit powder - 32 mg	Sugar, Sodium benzoate, Lemon honey flavor	Sugam Healthcare LLP	Hindistan	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Lux (toz, saşe) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Doctor Lux Honey Lemon/Bal Limon	Sorma Pastil	2 x 12	Adhatoda vasica leaves extract - 10 mg, Piper nigrum fruits extract - 10 mg, Zingiber officinale rhizomes extract - 20 mg, Glycyrrhiza glabra root extract - 20 mg, Emblica officinalis fruits extract - 10 mg, Curcuma longa rhizomes extract - 25 mg, Foeniculum vulgare fruits extract - 20 mg, Terminalia bellerica fruits extract - 10 mg, Piper longum fruits extract - 20 mg, Gall of Pistacia integerrima - 10 mg, Terminalia chebula fruits extract - 5 mg, Menthol - 2 mg	Liquid Glucose, Sucrose, Tartrazine Colour, Lemon Flavour, Orange Flavour, Purified Water	Sugam Healthcare LLP	Hindistan	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Lux Honey Lemon/Bal Limon (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Lux Mint/Nana	Sorma Pastil	2 x 12	Adhatoda vasica leaves extract - 10 mg, Piper nigrum fruits extract - 10 mg, Zingiber officinale rhizomes extract - 20 mg, Glycyrrhiza glabra root extract - 20 mg, Emblica officinalis fruits extract - 10 mg, Curcuma longa rhizomes extract - 25 mg, Foeniculum vulgare fruits extract - 20 mg, Terminalia bellerica fruits extract - 10 mg, Piper longum fruits extract - 20 mg, Gall of Pistacia integerrima - 10 mg, Terminalia chebula fruits extract - 5 mg, Menthol - 2 mg	Liquid Glucose, Sucrose, Brilliant Blue Color, Quinoline Yellow Colour, Mint Flavour, Purified Water	Sugam Healthcare LLP	Hindistan	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Lux Mint/Nana (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Lux Orange/Portağal	Sorma Pastil	2 x 12	Adhatoda vasica leaves extract - 10 mg, Piper nigrum fruits extract - 10 mg, Zingiber officinale rhizomes extract - 20 mg, Glycyrrhiza glabra root extract - 20 mg, Emblica officinalis fruits extract - 10 mg, Curcuma longa rhizomes extract - 25 mg, Foeniculum vulgare fruits extract - 20 mg, Terminalia bellerica fruits extract - 10 mg, Piper longum fruits extract - 20 mg, Gall of Pistacia integerrima - 10 mg, Terminalia chebula fruits extract - 5 mg, Menthol - 2 mg	Liquid Glucose, Sucrose, Sunset Yellow Color, Carmoisine Colour, Orange Flavour, Purified Water	Sugam Healthcare LLP	Hindistan	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Lux Orange/Portağal (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duas Bronxo	Şərbət	120 ml	Tilia cordata flower extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg, Vitamin C - 50 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Deionized water	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duas Bronxo (şərbət, 120 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibi rəyə müvafiq olaraq qeyd edilmişdir.
Duasenzı	Kapsul	1	Trypsin - 10 mg (360 EAU), Chymotrypsin - 2 mg (300 EAU), Serratiopeptidaza - 60 mg (120000 IU/g), Pancreatin - 150 mg	Calcium stearate, Microcrystalline cellulose, Lactose, Sorbitol, Gelatin	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duasenzı (kapsul, №30) adlı məhsul hazım sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duaskal	Şərbət	150 ml	Calcium carbonate - 400 mg, Zinc (as Zinc sulfate-5.5 mg) - 2 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavor, Sodium benzoate	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duaskal (şərbət, 150 ml) adlı məhsul kalsium, sink minerallarının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Duaslife	Şərbət	150 ml	Beta-glucan - 100 mg, Vitamin C - 65 mg	Glycerol, Sucralose, Xanthan gum, Sodium saccharin, Citric acid, Raspberry flavor, Deionized water	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duaslife (şərbət, 150 ml) adlı məhsul immun sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duasmega	Kapsul	2 x 15	Fish oil (Omega-3 fatty acid - 350 mg, Eicosapentenoic acid (EPA) - 180 mg, Docosahexaenoic acid (DHA) - 120 mg) - 1000 mg	Gelatin, Glycerol, Purified water	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duasmega (kapsul, №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ekizin	daxilə qəbul üçün məhlul	200 ml	Thiamine hydrochloride (Vit B1) - 0.7 mg, Riboflavin (Vit B2) - 0.8 mg, Nicotinamide (Vit PP) - 9 mg, Calcium pantothenate (Vit B5) - 3 mg, Pyridoxine hydrochloride (Vit B6) - 1 mg, Folic acid (Vit B9) - 100 mcg, Cyanocobalamin (Vit B12) - 0.5 mcg, Biotin (Vit H) - 75 mcg, Ascorbic acid (Vit C) - 90 mg, Zinc - 5 mg, Beta-carotene - 0.5 mg, Echinacea angustifolia d.e. 0.6 % echinocside - 12.5 mg, Echinacea purpurea d.e. 4 % in polyphenols expressed as chioric acid - 12.5 mg, L-Lysine hydrochloride - 375 mg, Fresh royal jelly - 40 mg	Water, Fructose, Acacia Honey, Ethylcellulose, Flavouring, Potassium sorbate (E202), Sodium lactate (E325), Maltodextrin, Starch and sodium octenyl succinate, Glucose syrup, Medium chain triglycerides, DL-alpha-tocopherol, Tricalcium phosphate, Citric acid, Trisodium citrate	BioDue Spa (Difass International S.r.l. üçün)	İtaliya	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EKİZİN (Daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul immun sistemini fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Elfos	Şərbət	200 ml	Calcium citrate - 300 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg, Zinc sulphate - 6 mcg, Phytin - 100 mg, Phosphorus (as Disodium phosphate) - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elfos (şərbət, 200 ml) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Encegam / Enseqam	Suspenziya hazırlamaq üçün toz	150 ml	Gamma-aminobutyric acid - 250 mg, L- glutamine - 50 mg, L-glycine - 75 mg, Magnesium (as Magnesium citrate) - 50 mg, L-carnitine (as L-carnitine tartrate) - 250 mg, Vitamin B6 - 0.5 mg, Folic acid - 0.05 mg	Maltitol, Mannitol, Glucomannan, Naturally identical orange flavor, Colloidal silicon dioxide, Steviol glycosides, Potassium sorbate	Natstim Ltd	Bolqarıstan	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Encegam / Enseqam (suspenziya hazırlamaq üçün toz, 150 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Endonormil	Tablet	2 x 15	Fucus (Fucus vesiculosus L.) d.e. std. 0.1% total iodine - 100 mg, Guarana (Paullinia cupana K.) seed d.e. std. 5% caffeine - 80 mg, Licorice root (Glycyrrhiza glabra L.) powder - 50 mg, Potassium iodide - 0.2 mg, Spirulina (Spirulina platensis) thallus powder - 40 mg	Microcrystalline cellulose, Vegetable magnesium stearate, Silica, Fatty acid	Gricar Chemical S.R.L.	İtaliya	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Endonormil (tablet, №30) adlı məhsul yod mikroelementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Minerals Calcium / Essential Minerals Orqanik Kalsium	Kapsul	1	Calcium carbonate - 432 mg (Including calcium - 169.3 mg), Premix H33792 (Including vitamin C - 53.3 mg, Vitamin B6 - 1.35 mg, Vitamin D3 - 4 mcg, Vitamin K1 - 0.1 mg, Zinc - 4.9 mg, Manganese - 0.82 mg) - 90 mg, Soybean dry extract (Glycine max) - 30 mg (Including Isoflavones - 12 mg), Horsetail herb dry extract (Equisetum arvense) - 30 mg, Calcium hydroxyapatite - 18 mg (Including calcium - 7.2 mg)	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	25.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Minerals Calcium / Essential Minerals Orqanik Kalsium (kapsul, №60) adlı məhsul vitamin, mineral və izoflavonların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Minerals Selenium / Essential Minerals Orqanik Selen	Kapsul	1	Allium sativum dry extract - 100 mg (Including allicin- 1 mg), Acerola fruit dry extract (Malpighia glabra) - 100 mg (Including Vitamin C - 17 mg), Rose hips fruits dry extract (Rosa majalis Herrm.) - 50 mg (Including Vitamin C - 1.25 mg), Scutellaria baicalensis root dry extract(Scutellaria baicalensis Georgi) - 50 mg (Including baicalin - 5 mg), Vitamin E acetate 50% - 50 mg (Including Vitamin E - 25 mg), Lalmin Se 2000 (Selenomethionine) - 50 mg (Including Selenium - 110 mcg), Lavitol (Dihydroquercetin) - 10 mg (Including Dihydroquercetin - 9 mg)	Gelatin capsule	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Minerals Selenium / Essential Minerals Orqanik Selen (kapsul, №60) adlı məhsul selen, vitamin E və vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Essential Minerals Zinc	Kapsul	1	Echinacea herb dry extract (Echinacea purpurea L.) - 102 mg (including phenols (hydroxycinnamic acids in terms of chicoric acid) - 4 mg), Acerola fruit dry extract (Malpighia glabra) - 100 mg (Including Vitamin C - 17 mg), Inulin powder - 100 mg (Including Inulin - 90 mg), Rose hips fruits dry extract (Rosa majalis Herrm.) - 50 mg (Including Vitamin C - 1.5 mg), Zinc orotate - 50 mg (Including Zinc - 7.8 mg), Zinc lactate - 35 mg (Including Zinc - 7.9 mg), Zinc citrate - 30 mg (Including Zinc - 9.3 mg), Copper citrate - 3 mg (Including Copper - 1 mg)	Gelatin capsule	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	26.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Minerals Zinc/ Essential Minerals Orqanik Sink (kapsul, №60) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yoli verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Probiotics Elbifid	Kapsul	1 x 15	Pectin Classic CS501 - 350 mg, Bifidobacterium breve - 30 mg, Bifidobacterium infantis - 30 mg, Bifidobacterium longum - 25 mg, Bifidobacterium bifidum - 15 mg (including active bifidobacteria 5.05×10 ⁸ CFU), Lactobacillus casei - 20 mg, Lactobacillus acidophilus - 15 mg, Lactobacillus plantarum - 15 mg (including active lactobacteria 3.2×10 ⁹ CFU)	Cellulose Capsule: Hypromellose (E464)	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	25.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Probiotics Elbifid (kapsul №15) adlı məhsul bağırsaqların mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eva Lax	rektal şam	2 x 5	Potassium Bitartrate - 0.60mg, Sodium Bicarbonate Micronized - 0.4002mg, PEG 1500 - 1.0698mg, PEG 1000 - 0.60mg, Glycerin - 0.135mg, Supposire AS2X - 0,18mg, Chamomile Oil - 0.015mg	Ayrı qeyd edilməyib	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	06.05.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Eva Lax, rektal şam №10 (2 x 5)" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində gliserin inqredienti tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.22 (05-2019)) bərabərşərtli lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilər. <p style="text-align: center;">Məktuba cavab-31.05.2022</p> <p style="text-align: center;">"RP Aze" MMC şirkətinin 25.05.2022-ci il tarixli 063/RP-22 nömrəli məktubuna əsasən tərəfimizdən bir daha məhsula dair müvafiq ekspertiza prosesinin araşdırılması həyata keçirilmişdir. Müraciətinizə cavab olaraq bildiririk ki, Yunanistanın "Intermed S.A. Pharmaceutical Laboratories" şirkətinin istehsalı olan "Eva Lax, rektal şam №10(5x2)" adlı məhsulun tərkibində olan Glycerol inqredienti tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.18 (12-2017)) bərabərşərtli lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz və eyni tərkibli məhsul indiyədək AEM-dən tibbi vasitə kimi müsbət rəy almamışdır.</p> <p>Həmçinin nəzərinizə çatdırırıq ki, bu məhsulun tərkibi ilə eyni olan "Qliserol Nyu FA.DEM böyüklər üçün" və "Qliserol Nyu FA.DEM uşaqlar üçün" adlı dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmışdır və hazırda Azərbaycan Respublikasının dövlət reyestrində məvcuddur.</p>
Evalook	Yumşaq kapsul	2 x 15			Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.05.2022	Xitam verilen müraciətlər	Fiziki şəxs Məmmədov Nəsimi Pərviz oğlu tərəfindən ünvanlanmış 20.04.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti" şirkətinin istehsalı olan 210331 seriyalı Evalook (kapsul, N30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, kapsulun orta çəkisi 0.6980 q (1.9 q ± 2) tərkibi: 0.4512 q normativ sənədlərin göstəricilərinə əsasən uyğun deyildir. <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Factor D3	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D (as Cholecalciferol) – 3333.33 IU (83.33 mcg)	Olive oil, Potassium sorbate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Factor D3 (daxilə qəbul məhlul-damcı, 15 ml) (Seriya nömrəsi: EX2022-040; İstehsal tarixi: 05.02.2022; Son istifadə tarixi: 05.02.2025) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Farinhot	toz	1	Echinacea purpurea herb dry extract - 100 mg, Salix fragilis bark dry extract - 100 mg, Menthol - 20 mg, Vitamin C (as Ascorbic acid) - 180 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.36 mg	Maltodextrin, Lemon flavour, Silicon dioxide, Sucralose	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Farinhot (toz, şaqədə №10) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun olaraq göstərilin.
Farinsan Broncho	Şərbət	150 ml	N-Acetylcysteine - 100 mg, Tilia cordata flowers dry extract - 55 mg, Althea officinalis root dry extract - 75 mg, Thymus vulgaris herb dry extract - 40 mg, Zinc gluconate (eq. to Zinc 4 mg) - 28 mg	Purified water, Xanthan Gum, Potassium Sorbate, Sucralose, Glycerol, Citric Acid	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Farinsan Broncho (şərbət, 150 ml) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq və bəlgəm ifrazını asanlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Farmachol	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Turmeric (Curcuma longa) root hydroalcoholic extract-1.12 mg; Dandelion (Taraxacum officinale) root hydroalcoholic extract- 0.93 mg; Valerian (Valeriana officinalis) hydroalcoholic extract- 0.56 mg; Peppermint (Mentha piperita) hydroalcoholic extract-0.45 mg; Greater Celandine (Chelidonium majus) whole plant hydroalcoholic extract- 0.41 mg; Artichoke (Cynara scolymus) leaves hydroalcoholic extract-0.26 mg	ayrıca təqdim olunan əyib : contains 55 % vol. of Ethanol	ValueMed Pharma S.R.L	San-Marino	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FARMACHOL (daxilə qəbulu üçün məhlul-damcı, 30 ml) (Seriya nömrəsi: 10354; İstehsal tarixi: 16.02.2022; Son istifadə tarixi: 16.02.2025) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fasttorone	toz	1	L-arginine HCl (equiv. to 500 mg L-arginine) – 604.66 mg, L-carnitine L-tartrate (equiv. to 700 mg L-carnitine) – 1020 mg, Coenzyme Q10 – 30 mg, Vitamin E acetate 50% CWS (equiv. to 25 mg Vitamin E) – 111 mg, Zinc gluconate (equiv. to 15 mg elemental Zinc) – 104.55 mg, Sodium selenite (equiv. to 100 mcg elemental Selenium) – 0.22 mg, Cyanocobalamin (equiv. to 2 mcg Vitamin B12) – 0.002 mg, Folic acid (equiv. to 400 mcg Vitamin B9) – 0.4 mg	Fructose, Lemon flavor, Isomalt, Sucralose, Silicon dioxide, Citric acid	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şİtd	Türkiyə	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fasttorone(toz, N15 şaqə) adlı məhsul bəzi vitaminlərin, mineraların və aminturşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Feroglobin Capsules / Feroqlobin Kapsullar	Kapsul	2 x 15	Iron (as Ferrous Fumarate - 73 mg) - 24 mg, Zinc (as Zinc Sulphate Monohydrate - 33 mg) - 12 mg, Copper (as Copper Sulphate dried - 5.6 mg) - 2 mg, Folic acid - 500 mcg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) triturated - 0.5% - 1.8 mg) - 9 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 6.1 mg) - 5 mg	Non pareil (sugar) seeds, Purified talc, Sucrose, Potato starch, Hydroxypropylmethylcellulose, Ethyl cellulose, Gelatin	IVC Brunel Healthcare	Böyük Britaniya	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Feroqlobin Capsules / Feroqlobin Kapsullar (kapsul, №30) adlı məhsul bəzi vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilin.
Ferovit Bio Special Kids	Şərbət	150q	Liposomal iron (iron (III) diphosphate, corn starch, sunflower lecithin) - 0.17875 g (including 15.015 mg of iron)	Sucrose, Xanthan gum, Banana flavor AR 0476, Sodium benzoate, Purified water	Pharmaceutical Production Company HASCO-LEK S.A.	Polşa	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferovit Bio Special Kids (şərbət 150 q) (Seriya nömrəsi: 010122B; İstehsal tarixi: 17.01.2022; Son istifadə tarixi: 17.01.2024) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Ferrolvit	Tablet	3 x 10	Ferrous fumarate - 60.79 mg, Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 5 mcg, Vitamin C (L-Ascorbic Acid) - 100 mg, Copper sulphate - 5 mg, Manganese sulphate - 9.12 mg	Magnesium stearate, Sorbitol	Honor İlaç Sanayi ve Ticaret Limited Şirkət	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferrolvit (tablet №30) adlı məhsul bəzi vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Filteron	Tablet	3 x 10	Phospholipids soy lecithin(L-α-lecithin) - 200 mg, L-glutathione reduced - 200 mg, Ademethionine - 100 mg, Vitamin E - 15 mg	Microcrystalline cellulose, Potato starch, Magnesium stearate, Silicon dioxide	Pharmacy Laboratories Plus	Polşa	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Filteron (tablet, №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Oral Liquid (Feniks)	Daxilə qəbul üçün məhlul	30 ml x 4	Extract of Cordyceps sinensis - 350 mg, Extract of Ganoderma Lucidum - 350 mg, Dry extract of Lentinula edodes - 100 mg, Extract of Bambusa - 100 mg	Purified water, Honey, Potassium sorbate	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Oral Liquid (Feniks)(daxilə qəbul üçün məhlul, 30 ml, flakon № 4) adlı məhsul amin turşuları, vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Haicao Gai	Kapsul	100	Spirulina (powder) - 64 mg, Calcium carbonate (powder) - 96 mg	Vegetable oil (soybean oil), gelatin (capsule shell)	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Haicao Gai (kapsul, №100) (seriya nömrəsi: 21508517, istehsal tarixi: 26.10.2021, sını istifadə tarixi: 25.10.2023) adlı məhsul kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Liuwei Cha	Çay	2q x 25	Camellia sinensis(powder)-1.5 g, Chinese cordyceps(powder) -0.5 g.	istifadə olunmayıb	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Liuwei Cha (toz, filtr-paket № , 25) orqanizmin detoksikasiyası,müxtəlif infeksiyalara qarşı müqavimətini gücləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Məhsulun yararlıq müddəti rəyə uyğun olaraq göstərilən, ərizənin təqdim olunan sənədlərinə əsasən.
Fohov Meigui / Fohov Meigui	daxilə qəbul üçün pasta	120 q	Fructooligosaccharide – 4,15 g, Xylooligosaccharide – 0,25 g, Stachyose - 0,25 g, Rose(Rosa canina) petals water extract – 0,10 g	Pure water	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Meigu(daxilə qəbul üçün pasta; 120 q) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırır,ümumi kosmetoloji effekt göstərən, bağırsaq mikroflorasını tənzimləyən, allergiyaya və yaşlanmış əzələlərə müsbət təsir göstərən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Sanbao Oral Liquid	Daxilə qəbul üçün məhlul	30 ml x 4	Chinese Cordyceps (Cordyceps sinensis) – 2,1 mg, Linczhzi (Ganoderma lucidum) – 2,1 mg, Shitake (Lentinus edodes) – 2 mg	Pure water, Potassium sorbate	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Sanbao Oral Liquid(daxilə qəbul üçün məhlul, 30 ml № 4) adlı məhsul amin turşuların, vitaminlərin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Fohow Sanqing Oral Liquid	Daxilə qəbul üçün məhlul	30 ml x 4	Aloe vera gel - 3 mg, Polysaccharides from Lions mushroom (Hericium erinaceus) - 3 mg, Lonicera japonica(aerial part) powder- 3.6 mg	Pure water	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Sanqing Oral Liquid (daxilə qəbul üçün məhlull, 30 ml № 4) adlı məhsul amin turşuların, vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow Xueqingfu / Fohov Xueqingfu	Kapsul	12 x 10	Extract of grape seeds- 171 mg	Soy bean powder; gelatin(capsula shell)	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	24.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow Xueqingfu (kapsul №120) adlı məhsul insan orqanizminin sağlamlığını dəstəkləmək üçün tövsiyə olunan BFMQƏ(əsasən, ürək-damar sisteminin işini yaxşılaşdırən vasitə kimi)olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Fuqardin	Kapsul	3 x 10	GABA - 150 mg, Glutamic acid - 50 mg, Glycine - 75 mg, Magnesium carbonate - 50 mg, Pyridoxine hydrochloride - 0.5 mg, Folic acid - 0.05 mg	Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fuqardin (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Gasdep	Kapsul	3 x 15	Lactobacillus acidophilus SD5212 - live cells not less than 3.6 Bln CFU, Inulin Fibruline S20 - 390 mg, Fennel (Foeniculum vulgare Mill.) fruits d.e. 1% essential oil - 255 mg, Fermented maltodextrin Enzymix (Amylase, Protease, Glucoamylase, Lipase, Cellulase, Lactase, Pectinase) - 150 mg, Peppermint (Mentha x piperita L.) leaves d.e. 4% essential oil - 120 mg, Caraway (Carum carvi L.) fruits d.e. - 120 mg, Ginger (Zingiber officinalis Rosc.) rhizome d.e. 1% gingerols - 120 mg, Cumin (Cuminum cyminum L.) fruits d.e. - 120 mg, Anise (Pimpinella anisum L.) fruits d.e. - 105 mg, Fennel (Foeniculum vulgare Mill.) essential oil - 24 mg, Star Anise (Illicium verum Hook F.) essential oil - 24 mg	Food gelatin, Silicon dioxide, Magnesium salts of fatty acids	Erbozeta S.p.A.	San-Marino	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gasdep (kapsul № 45) adlı məhsul mədə- bağırsaq sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Generas	Kapsul	6 x 10	L-Arginine hydrochloride - 500 mg, L-carnitine tartrate - 400 mg, Coenzyme Q10 - 20 mg, Pausinystalia yohimbe bark dry extract - 30 mg, Pinus pinaster bark dry extract - 50 mg, Epimedium grandiflorum herb dry extract - 150 mg, Vitamin E (as Tocopheryl acetate) - 25 mg, Vitamin C (Ascorbic acid) - 30 mg, Zinc (as Zinc sulphate monohydrate - 53 mg) - 20 mg, Selenium (as Sodium selenite - 330 mcg) - 150 mcg, Ceratonia siliqua fruit dry extract - 50 mg	Corn starch, Gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayii A.Ş.	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Generas (kapsul, №60) adlı məhsul reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gladiator (brownie cake flavoured bar)	Baton	60 q	Protein – 21 g (protein blend (milk protein, hydrolysed wheat gluten, 5 % soy crisps (soy protein)), 2.7 % soy crisps (soy protein, fat-reduced cocoa, tapioca starch)), 23.3 % chocolate coating with sweetener (cocoa mass, sweetener – maltitols; cocoa butter, milk fat, emulsifier – lecithins (from soy), natural vanilla flavouring)), 18.3 % caramel flavoured layer (bulking agent – polydextrose; vegetable oil (soy), skimmed-milk powder, stabiliser – xylitol, emulsifier – lecithins (from soy), salt, flavourings), humectant-glycerol), vegetable oil (soy), cocoa nibs, flavourings, salt,sweetener-sucralose)	ayrıca göstərilməmişdir	Olimp Laboratories Sp. z.o.o	Polşa	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gladiator (brownie cake flavoured bar) (60 q bar) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Glucabet	Tablet	3 x 10	Beta-glucan - 150 mg, Beta-carotene - 7.5 mg, Vitamin E - 50 mg, Sodium Selenite (Selenium - 97 mcg) - 150 mcg, Zinc sulphate (Zinc - 9.12 mg) - 25 mg, Vitamin C (Ascorbic acid) - 120 mg, Echinacea angustifolia root extract - 100 mg	Microcrystalline cellulose (E 460)	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glucabet (tablet, № 30) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Griplife	Qranula	3,5 q x 10	Black elderberry (Sambucus nigra) fruit concentrated juice - 320 mg, Vitamin C (Ascorbic acid) - 120 mg, Zinc (as Zinc gluconate 104.49 mg) - 15 mg	Sorbitol, Citric acid, Red fruit aroma, Sucralose	CosmoActive İlaç A.Ş.	Türkiyə	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Griplife (qranula-səşe №10) adlı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gripto	toz	20	Echinacea purpurea herb dry extract - 300 mg, Salix alba bark dry extract - 250 mg, Sambucus nigra fruit dry extract -70 mg, Salvia officinalis leaf dry extract - 70 mg, Ascorbic acid - 150 mg, Menthol - 50 mg, Zinc sulphate (eq.to elemental Zinc - 2 mg) - 5.5 mg	Lemon concentrate, Stevia dry extract, Oligofructose	Saşera-Med MMC	Rusiya	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gripto (toz, səşe №20) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Helmint	Şərbət	150 ml	Cantharellus cibarius fruit dry extract- 100 mg, Cucurbita pepo seed dry extract- 80 mg, Syzygium aromaticum bud dry extract- 10 mg, Allium sativum bulb dry extract 40mg, Thymus vulgaris leaf dry extract- 25 mg, Mentha piperita leaf dry extract- 25 mg,Zingiber officinale rhizome dry extract- 40mg.□	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose.	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HELMINT(şərbət,150 ml) adlı məhsul helmint invazyiyalar zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepastrong Amino	Kapsul	2 x15	L-ornithine hydrochloride - 250 mg, Choline bitartrate (41.3 %) - 200 mg (82.6 mg), L-methionine - 25 mg, L-arginine hydrochloride - 25 mg	Magnesium stearate, Inulin, Gelatine	Solepharm LTD	Latviya	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepastrong Amino (kapsul № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepatoart	Kapsul	3 x 10	Silybum marianum seed dry extract - 80 mg, Cynara scolymus leaves dry extract - 100 mg, L-Methionine - 200 mg, Choline (as Choline bitartrate) - 80 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B2 (Riboflavin) - 0.8 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.7 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepatoart (kapsul № 30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepatosil	Tablet	1	L-Ornithine hydrochloride – 257.75 mg, Artichoke (Cynara scolymus) leaf dry extract (5% cynarine) – 100 mg, Milk Thistle (Silybum marianum) seed dry extract (80% silymarin) – 100 mg, Granulated soy lecithin – 51.54 mg, L-Methionine – 50.76 mg	Microcrystalline Cellulose, Calcium phosphate, Silicon dioxide, Magnesium stearate	Plameca Plantas Medicinales y Complementos Alimenticios,S.A	İspaniya	13.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepatosil (tablet № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Herbik	toz	10 x 1 q	Lactobacillus acidophilus - 1 mg (0.5 billion CFU), Bifidobacterium bifidum - 1 mg (0.5 billion CFU), Lactobacillus rhamnosus - 0.5 mg (0.25 billion CFU), Streptococcus thermophilus - 0.5 mg (0.25 billion CFU)	Maltodextrin, D-Limonene, Potassium sorbate (E202)	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herbik (toz, şaşədə № 1 q x 10) adlı məhsul bağırsaq mikroforasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Histofer	Tablet	3 x 10	Folic acid – 400 mcg, Iron sulfate – 62.5 mg (Fe 20 mg), L-histidine – 100 mg, Vitamin C (Ascorbic acid) - 80 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg	Maltodextrin, Microcrystalline cellulose, Cornstarch, Magnesium Stearate, Polyvinylpyrrolidone K30, Silicon Dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Histofer (tablet №30) adlı məhsul dəminin elavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hyaneb	inhalyasiya üçün hipertoniq steril məhlul	30 x 5ml	Sodium chloride - 350,0 mg, Sodium hyaluronate - 5,0 mg	Water for injection - Up to 5.0 ml	Chiesi Farmaceutici S.p.A	İtaliya	11.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hyaneb, 5ml inhalyasiya üçün hipertoniq steril məhlul, plastik tubda №30" adlı məhsul nebulizasiya osmotik mexanizm sayəsində tənəffüs yollarında viskoz sekresiyaların mobilizasiyasını asanlaşdırmaq məqsədi ilə istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
ILM Dye (Brilliant Blue %0.025)	Oftalmoloji steril məhlul	1 ml	Brilliant Blue %0.025	Ayrı qeyd edilməyib	Meran Medical Texnoloji Koll.Şti	Türkiyə	06.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "ILM Dye (Brilliant Blue %0.025), oftalmoloji steril məhlul, 1ml, şüşə flakonda" adlı məhsul oftalmoloji emaliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İmmun-Intercell akut	Kapsul	2 x 10	Vitamin C (as Ascorbic acid) - 350 mg, Zinc (as Zinc-bis glycinate) -10 mg, Selenium(as Sodium selenite) - 100 mcg, Vitamin D3 (Cholecalciferol) - 20 mcg (800 I.U.), Bacterial cultures (Bifidobacterium bifidum, B.breve, B.longum, Lactobacillus acidophilus, L.casei, L.reuteri, L.rhamnosus, L.plantarum, L.lactis, Enterococcus faecium) - 5 billion CFU (colony forming units), Inulin - 20 mg.	Microcrystalline cellulose, Capsule from cellulose (HPMC), Potato starch, Magnesium stearate	Intercell Pharma GmbH	Almaniya	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmun-Intercell akut (kapsul , №20) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmunitex	Tablet	2 x 15	Beta - carotene pdr. std.10% - 75 mg, Vitamin E acetate std.50% (Vitamin E - 36 mg) - 72 mg, Sodium selenite (Selenium - 83 mcg) - 0.1844 mg, Zinc oxide (Zinc - 25 mg) - 31 mg, Vitamin C - 50 mg, Echinacea root (Echinacea angustifolia DC.) d.e.std. 0.6% as echinacosides - 100 mg	Vegetal magnesium stearate, Silica, Microcrystalline cellulose, Glazing agents, Pregelatinized modified starch (E 1420), Talc (E 553b), Glycerol (E 422), Shellac (E 904)	Gricar Chemical S.R.L.	İtaliya	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunitex (tablet, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmunjet	Kapsul	3 x 10	Beta glucan - 180 mg, Vitamin C - 120 mg, Zingiber officinalis rhizome extract - 100 mg, Zinc gluconate - 15 mg, Sodium selenite - 150 mcg, Tocopherol palmitate - 50 mg	Oligofructose, Calcium stearate, Vegetable capsule	Saşera-Med MMC	Rusiya	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunjet (kapsul, № 30) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehsalçı tərəfindən təsdiqlənmiş tərkibə aid sənədə əsasən) göstərilməlidir.
İmmunoast	Kapsul	1	Beta-glucan - 150 mg, Vitamin E (as DL-alpha tocopherol acetate) - 100 mg, Selenium (as Sodium selenite) - 150 mcg (340 mcg), Zinc (as Zinc gluconate) - 25 mg (174.5 mg), Vitamin C (Ascorbic acid) - 120 mg	Gelatin, Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Asterpharma İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunoast (kapsul , №30) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmunoglukan P4H	Şərbət	120 ml	İmunoglukan® (Polysaccharide Active Complex) - 10 mg, L ascorbic acid (Vitamin C) - 10 mg	Fructose, Citric acid, Potassium sorbate, Water	Pleuran S.r.O	Slovakiya	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan® P4H (şərbət, 120 ml) (Seriya nömrəsi: M9932, istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.01.2024) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə seriya nömrəsində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdan göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Iromax	Tablet	30	Ferrous fumarate (eq to Iron - 40 mg) - 125 mg, Folic acid - 0.3 mg, Cyanocobalamin (Vitamin B12) - 0.003 mg, Ascorbic acid (Vitamin C) - 80 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Iromax (tablet, №30) adlı məhsul dəmir inqredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Karduas	Kapsul	1	L-carnitine-L-tartrate - 250 mg, Quercetine - 75 mg, Coenzyme Q10 - 30 mg	Magneisum stearate, Microcrystalline cellulose, Colloidal silicon dioxide, Gelatin	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	29.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karduas (kapsul, №30) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkibi rəyə müvafiq olaraq qeyd edilmişdir.
Karnizar	Kapsul	4 x 10	Softgel capsule: Fish oil - 600 mg, Vitamin D3 - 400 IU, Coenzyme Q10 - 60 mg Hard capsule: L-carnitine - 500 mg, Resveratrol - 40 mg, Quercetin - 150 mg	Softgel capsule: Natural gelatin, Sunflower oil Hard capsule: Natural gelatin, Cornstarch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karnizar (kapsul, №40) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
KentabioKsin Kids	toz	1	Bifidobacterium bifidum - 0.25 billion, Bifidobacterium longum - 0.25 billion, Lactobacillus acidophilus - 0.25 billion, Lactobacillus casei - 0.25 billion, Lactobacillus plantarum - 0.25 billion, Lactobacillus rhamnosus - 0.25 billion, Enterococcus faecium - 0.25 billion, Streptococcus thermophilus - 0.25 billion, Saccharomyces boulardii - 0.40 billion, Inulin - 1000 mg	Maltodextrine, Silicon dioxide, Citric acid, Lemon flavor, Sucralose	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KentabioKsin Kids toz, şəşədə №20 adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun tərtib olunmuşdur.
Kentakof	Şərbət	150 ml	Plantago lanceolata leaf dry extract - 75 mg, Thymus serpyllum herb dry extract - 125 mg, Althaea officinalis root dry extract - 125 mg, Propolis extract - 150 mg	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kentakof (şərbət, 150 ml) adlı bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma üzərində istifadə sahəsi və göstərişləri rəyə uyğun qeyd olunmuşdur.
Kentavit	Şərbət	150 ml	Vitamin C (as L-Ascorbic acid) – 40 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 0.6 mg, Vitamin B2 (as Riboflavin) – 0.8 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) – 0.2 mg, Vitamin B12 (as Cyanocobalamin) - 1 mcg, Vitamin A (as Retinol acetate) – 0.4 mg, Vitamin D (as Cholecalciferol) – 3 mcg, Vitamin E (as D-alpha-tocopheryl acetate) – 7 mg	Purified water, Sodium benzoate, Potassium sorbate, Flavouring	DSZ Doğal Sağlık Gıda ve Kozmetik Ürünleri; qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kentavit (şərbət, 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun tərtib olunmuşdur.
Kentavr	Kapsul	5 x 2	L-Arginine (as L-Arginine hydrochloride) – 100 mg, Panax ginseng C.A. Meyer, radix dry extract – 40 mg (Ginsenosides 1.6 mg)	Hard gelatin capsule, Microcrystalline cellulose, Maize starch, Lactose monohydrate, Silicon dioxide, Magnesium stearate	MM Vitapharm-Com MMC	Moldova	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kentavr (kapsul №10) adlı məhsul kişilərdə reproduktiv sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kofinol Honey Lemon/Bal Limon	Sorma Pastil	2 x 12	Adhatoda vasica leaves extract - 10 mg, Piper nigrum fruits extract - 10 mg, Zingiber officinale rhizomes extract - 20 mg, Glycyrrhiza glabra root extract - 20 mg, Emblica officinalis fruits extract - 10 mg, Curcuma longa rhizomes extract - 25 mg, Foeniculum vulgare fruits extract - 20 mg, Terminalia bellerica fruits extract - 10 mg, Piper longum fruits extract - 20 mg, Gall of Pistacia integerrima - 10 mg, Terminalia chebula fruits extract - 5 mg, Menthol - 2 mg	Liquid Glucose, Sucrose, Tartrazine Colour, Lemon Flavour, Honey Flavour, Purified Water	Sugam Healthcare LLP	Hindistan	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kofinol Honey Lemon/Bal Limon (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Kofinol Mint/Nane	Sorma Pastil	2 x 12	Adhatoda vasica leaves extract - 10 mg, Piper nigrum fruits extract - 10 mg, Zingiber officinale rhizomes extract - 20 mg, Glycyrrhiza glabra root extract - 20 mg, Emblica officinalis fruits extract - 10 mg, Curcuma longa rhizomes extract - 25 mg, Foeniculum vulgare fruits extract - 20 mg, Terminalia bellerica fruits extract - 10 mg, Piper longum fruits extract - 20 mg, Gall of Pistacia integerrima - 10 mg, Terminalia chebula fruits extract - 5 mg, Menthol - 2 mg	Liquid Glucose, Sucrose, Brilliant Blue Color, Quinoline Yellow Colour, Mint Flavour, Purified Water	Sugam Healthcare LLP	Hindistan	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kofinol Mint/Nane (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kofinol Orange/Portağal	Sorma Pastil	2 x 12	Adhatoda vasica leaves extract - 10 mg, Piper nigrum fruits extract - 10 mg, Zingiber officinale rhizomes extract - 20 mg, Glycyrrhiza glabra root extract - 20 mg, Emblica officinalis fruits extract - 10 mg, Curcuma longa rhizomes extract - 25 mg, Foeniculum vulgare fruits extract - 20 mg, Terminalia bellerica fruits extract - 10 mg, Piper longum fruits extract - 20 mg, Gall of Pistacia integerrima - 10 mg, Terminalia chebula fruits extract - 5 mg, Menthol - 2 mg	Liquid Glucose, Sucrose, Sunset Yellow Color, Carmoisine Colour, Orange Flavour, Purified Water	Sugam Healthcare LLP	Hindistan	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kofinol Orange/Portağal (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Laksoren	Kapsul	2 x 15	Senna (Cassia angustifolia, maltodextrins) leaves d.e. 7% Sennosides - 100 mg, Frangula (Rhamnus frangula L. maltodextrins) bark d.e. 8% Glucofrangulin - 100 mg, Aloe (Aloe vera L. maltodextrins) dried juice d.e. 10% Barbaloin – 50 mg, Fennel (Foeniculum vulgare Mill. maltodextrins) fruit d.e. 1% essential Oil - 25 mg, Mallow (Malva sylvestris L. maltodextrins) leaves d.e. 30% Polysaccharides - 25 mg, Glycine - 10 mg, Vitamin B12 - 1.02 mcg (pure Vitamin B12 content 1.00 mcg)	Food gelatin (shell), Magnesium oxide, Magnesium salts of fatty acids, Silicon dioxide, Microcrystalline cellulose	Erbozeta S.p.A (LOGUS PHARMA S.r.l üçün)	San-Marino	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laksoren (kapsul № 30) adlı məhsul qəbzlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lebemax	Daxilə qəbul üçün mehlul-damcı	50 ml	L - carnitine tartrate - 100 mg, Inositol - 100 mg, L - Glutamine - 20 mg, Vitamin B2 (as Riboflavin) - 1.344 mg, Vitamin B5 (Pantothenic acid) - 1.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.344 mg, Vitamin B12 (as Cyanocobalamin) - 100 mcg	Distilled water, Raspberry flavour, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lebemax (Daxilə qəbul üçün mehlul-damcı, 50 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Legaston Plus	Tablet	3 x 10	Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum seed dry extract - 150 mg, Glycine max seed dry extract-150 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Tocopherol (Vitamin E) - 7.5 mg, Alpha lipoic acid - 30 mg	Maltodextrin, Tricalcium phosphate(TCP), Magnesium stearate	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Legaston Plus (tablet, №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LespiForte	Şərbət	120 ml	Lespedeza capitatum root dry extract - 30 mg, Zea mays silk dry extract - 200 mg, Vaccinium macrocarpon fruit dry extract - 200 mg, Illicium verum fruit dry extract - 0.1 mg, Magnesium citrate - 30 mg, Echinacea purpurea leaf extract - 100 mg, Ortosiphon stamineus leaf extract - 200 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry Flavour, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LespiForte (şərbət, 120 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilmişdir. Belə ki, istehsalçının təqdim etdiyi tərkib haqqında sənədində bir neçə texniki səhv tərəfimizdən düzəldilmişdir.
Litosan	Kapsul	3 x 10	Cranberry (Vaccinium oxycoccos) fruit extract - 250 mg, Solidago virgaurea herb powder - 60 mg, Potassium citrate - 19 mg, Sodium citrate - 16 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Folic acid - 200 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Pharma Standart İlaç Medikal Koz. Gıda. San. Tic. Limited Şirketi	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Litosan (kapsul №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdan göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Lokinol	Şərbət	100 ml	Chamomilla recutita flores liquid extract - 1.8 ml, Foeniculum vulgare fructus liquid extract - 1 ml	Sodium benzoate, Sucrose, Purified water	Bıyan Products MMC	Azərbaycan	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lokinol (şərbət 100 ml) adlı məhsul uşaqlarda həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lorginin	sorma tablet	20 x 20	Salvia officinalis leaf dry extract - 30 mg, Glycyrrhiza glabra root dry extract - 25 mg, L-ascorbic acid - 12 mg, Menthol - 4.5 mg, Salvia officinalis leaf essential oil - 0.5 mg, Eucalyptus globulus leaf essential oil - 0.2 mg	Sorbit, Calcium stearate, Citric acid, Lemon flavor	Amateg ƏMC	Belarus	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lorginin (sorma tablet № 400) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Məhsulun buraxılış formasının sorma tablet olması barədə məlumat verilməsinə əsasən qeyd edilmişdir. b) Qablaşdırma üzərində TŞ-in nömrəsinin qeyd edilməsi zəruridir.
MagneFol	Tablet	5 x 10	Magnesium lactate - 200 mg, Magnesium carbonate - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Melissa 3 % flavone standardised leaf extract - 3 mg, Folic acid (Vitamin B9) - 200 mcg	Microcrystalline cellulose, Povidone / Kolidon, Magnesium stearate, Silicon dioxide, Nutraflucol blue 114F205051	Pharmex Rom Industry S.R.L	Ruminiya	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MagneFol (tablet, № 50) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnimax	Kapsul	1	Magnesium bisglycinate (eq.to Magnesium - 70.5 mg) - 500 mg, Magnesium citrate (eq.to Magnesium - 21.97 mg) - 193.75 mg, Pyridoxal-5 Phosphate (eq.to Vitamin B6 - 2.5 mg) - 3.65 mg	Magnesium stearate, Silicon dioxide	Pharmarosso Gıda İlaç Kozmetik Medikal San. Diş. Tic. Ltd. Şti.	Türkiyə	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnimax (kapsul №60) adlı məhsul maqnezium minerali və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maka Plus	toz	45	L-Arginine Hydrochloride - 500 mg, L-Carnitine Tartrate - 500 mg, Glutathione - 250 mg, Epimedium Sagittatum herb dry extract - 250 mg, Panax Ginseng root dry extract - 150 mg, Lepidium Meyenii root dry extract - 150 mg, Muira Puama bark dry extract - 150 mg, Ceratonia Siliqua fruit dry extract - 125 mg, Zinc Gluconate (Zinc 3.375 mg) - 25 mg, Vitamin E (as Alpha Tocopheryl Acetate) - 20 mg, Coenzyme Q10 - 15 mg, Selenium (as Sodium Selenite 218.34 mcg) - 100 mcg, Folic Acid - 200 mcg	Maltodextrin, Citric Acid, Sucralose, Silicon Dioxide, Banana Flavor	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maka Plus (toz, sığda №45) adlı məhsul reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Malidens	Tablet	2 x 15	Folic acid - 400 mcg	Microcrystalline cellulose (E460), Corn starch, Croscarmellose cellulose (E468), Magnesium stearate (E 470b), Ludipress (lactose, povidone (E 1201), crospovidone (E 1203))	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Malidens (tablet, №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maribiol	Kapsul	4 x 20	Shark liver oil - 500 mg (Alkylglycerols 100 mg)	Bovine gelatin, Glycerol (E422), Water	AO LYSİ	İslandiya	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maribiol (kapsul, №80) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MaxOme	Şərbət	150 ml	Fish oil - 2350 mg, Omega 3 - 941 mg, EPA - 822 mg, DHA - 587 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MaxOme (şərbət, 150 ml) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Mega Drop	Daxilə qəbul üçün məhlul	50 ml	GABA - 100 mg, L-Glutamic Acid - 50 mg, Magnesium citrate - 50 mg, Pyridoxine Hydrochloride - 1 mg	Deionized water, Citric Acid, Potassium Sorbate, Sodium Benzoate, Sucralose, Raspberry Flavor, Xanthan Gum	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mega Drop (Daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mega Mass 4000 (Chocolate flavour)	toz	3kq	Vitamin E - 4 mg, Ascorbic acid - 27 mg, Thiamin - 0.37 mg, Riboflavin - 0.5 mg, Niacin - 5.3 mg, Vitamin B6 - 0.5 mg, Folic acid - 66.7 mcg, Pantothenic acid - 2 mg, Iron - 5.1 mg, Zinc - 3.3 mg, Iodine - 50 mcg, Creatine monohydrate (Creatine - 2000 mg) - 2267 mg, Amino acids: L-Alanine - 3.2 g, L-Arginine - 3.5 g, L-Aspartic acid - 7.5 g, L-Cysteine - 1.2 g, L-Glutamic acid - 22.2 g, L-Glycine - 1.8 g, L-Histidine - 2.4 g, L-Isoleucine - 5 g, L-Leucine - 8.8 g, L-Lysine - 7.7 g, L-Methionine - 2.5 g, L-Phenylalanine - 4.4 g, L-Proline - 8.4 g, L-Serine - 5.1 g, L-Threonine - 4.4 g, L-Tryptophane - 1.3 g, L-Tyrosine - 4.7 g, L-Valine - 5.9 g	Maize maltodextrin, Native wheat starch, Oat flour, Native potato starch, Milk protein isolate, Whey protein concentrate, Dried egg albumin, Low fat Cocoa powder, Medium chain triglycerides (Palm oil), Acesulfame K, Sucralose, Steviol glycosides, Guar gum, Silicon dioxide	Anona GmbH (for Weider Germany GmbH)	Almaniya	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mega Mass 4000 (Chocolate flavour) (toz 7 kq) (Seriya nömrəsi: L01/2013A01, istehsal tarixi: 23.01.2022, son istifadə tarixi: 30.07.2024)adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Megaller	Daxilə qəbul üçün məhlul	100ml	Juglans nigra leaves extract - 500 mg, Polygodium virginianum root liquid extract - 400 mg, Cucurbita sp. seed liquid extract - 250 mg, Tanacetum vulgare herb liquid extract - 250 mg, Syzygium aromaticum flower bud liquid extract - 250 mg, Allium sativum bulb liquid extract - 250 mg	Glycerin, Carob syrup, Potassium sorbate, Sodium benzoate, Deionized water	Zeyus Gıda Takviyələri Karışım Ürünleri	Türkiyə	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Megaller (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul qurd invazyiyaları zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Membrane Dye (Trypan Blue %0.15)	Oftalmoloji steril məhlul	1 ml	Trypan Blue 0.15%	Ayrı geyd edilməyib	Meran Medical Teknoloji Koll.Şti	Türkiyə	10.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Membrane Dye (Trypan Blue %0.15), oftalmoloji steril məhlul, 1ml, şüşə flakonda" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Meran C3F8 Octafluoropropane 30cc	steril gaz	1	Octafluoropropane 30cc	Ayrı geyd edilməyib	MERAN TIP URÜNLERİ TEKNOLOJİ SAN, TİC, LTD. ŞTİ	Türkiyə	12.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Meran C3F8 Octafluoropropane 30cc, steril gaz, sterilizasiya filtri quraşdırılmış şpris üzərində yerləşən begon-klapan konteynerində" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Meran SF6 Sulfur Hexafluoride 30cc	steril gaz	1	SF6 Sulfur Hexafluoride 30cc	Ayrı geyd edilməyib	MERAN TIP URÜNLERİ TEKNOLOJİ SAN, TİC, LTD. ŞTİ	Türkiyə	12.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Meran SF6 Sulfur Hexafluoride 30cc,steril gaz ,sterilizasiya filtri quraşdırılmış şpris üzərində yerləşən begon-klapan konteynerində" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Merdecalin 5 C10 F18 Purified Perfluorodecalin	Oftalmoloji steril məhlul	5ml	perfluorodecalin 95-100%	Ayrı qeyd edilməyib	MERAN TIP URÜNLERİ TEKNOLOJİ SAN, TİC, LTD. ŞTİ	Türkiyə	12.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Merdecalin 5 C10 F18 Purified Perfluorodecalin, oftalmoloji steril məhlul, 5ml, şüşə flakonda, 10ml şpris iynə ilə və 1ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
MERSILICON 1000 CST Silicon oil	Oftalmoloji yağlı məhlul	10 ml	Polydimethylsiloxane (silicone oil) - 1000 CST	Ayrı qeyd edilməyib	MERAN TIP URÜNLERİ TEKNOLOJİ SAN, TİC, LTD. ŞTİ	Türkiyə	11.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "MERSILICON 1000 CST Silicon oil, oftalmoloji yağlı məhlul, 10ml, şüşə flakonda, 10ml şpris iynə ilə və 1ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
MERSILICON 5000 CST Silicon oil	Oftalmoloji yağlı məhlul	10ml	Polydimethylsiloxane (silicone oil) - 5000 CST	Ayrı qeyd edilməyib	MERAN TIP URÜNLERİ TEKNOLOJİ SAN, TİC, LTD. ŞTİ	Türkiyə	11.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "MERSILICON 5000 CST Silicon oil, oftalmoloji yağlı məhlul, 10ml, şüşə flakonda, 10ml şpris iynə ilə və 1ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Metornit	toz	30	L-ornitine L-aspartate - 800 mg, Lecithin - 1000 mg, Glutathion - 500 mg, Methionin - 500 mg, Silymarin (from Silybum marianum fruit dry extract) - 150 mg, Artichoke (Cynara scolymus) leaf dry extract - 300 mg	Natural Bilberry concentrate, Stevia extract, Oligofructose	Saşera-Med MMC	Rusiya	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən METORNIT(toz,saşe № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Meturo	Kapsul	3 x 10	D-mannose - 200 mg, Cranberry (Vaccinium oxycococcus) fruit dry extract- 150 mg, Artichoke (Cynara scolymus) leaf dry extract - 100 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Potassium citrate - 50 mg	Microcrystalline cellulose, Gelatin	Pharma Standart İlaç Medikal Koz. Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Meturo (kapsul №30) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Meveron	Şərbət	100 ml	Cucurbita pepo seed liquid extract - 5 ml, Allium sativum bulb liquid extract - 4 ml, Tanacetum vulgare flower liquid extract - 4 ml, Thymus vulgaris herb liquid extract - 4 ml	Sucrose, Sodium benzoate, Purified water	Bıyan Products MMC	Azərbaycan	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Meveron (şərbət, 100 ml) adlı məhsul qurd invazyaları zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Micronized Creatine Powder	toz	200 q	Creatine Monohydrate – 5 g	yoxdur	Aminolabs by Eurofood Belgium NV (for USN (UK) LTD)	Belçika	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Micronized Creatine Powder (toz 200 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Muscle Fuel Anabolic	toz	4 kq	Maltodextrin - 33.914 %, Whey protein concentrate - 23.326 %, Soy protein isolate - 18.000 %, Dextrose - 3.950 %, Cocoa powder - 3.600 %, Creatine monohydrate - 3.334 %, Fructose - 3.000 %, Flavor - 2.059 %, Thickeners - 1.433 % (Guar gum, Xanthan gum), Starch - 1.000 %, L- Glycine - 0.750 %, Shortening powder - 0.711 %, HMB Ca-salt - 0.700 %, Beta-alanine - 0.667 %, BCAA powder 2:1:1 - 0.666 %, Tri Calcium Phosphate - 0.613 %, Magnesium lactate - 0.503 %, Tri-Potassium citrate - 0.269 %, Stabilisator - 0.261 % (Cellulose gum), Sodium chloride - 0.256 %, Taurine - 0.250 %, Sweeteners - 0.232 %, (Acesulfame K (E950), Sucralose (E955)), L-Glutamine - 0.195 %, Avena sativa - 0.067 %, Milk protein isolate - 0.067 %, Vitamines - 0.066 % (per 100 g: Vitamin A – 150 mcg, Vitamin D – 0.8 mcg, Vitamin E – 3.2 mg, Vitamin C – 31 mg, Vitamin B1 – 0.9 mg, Vitamin B2 – 1 mg, Vitamin B3 - 9.1 mg, Vitamin B6 - 0.8 mg, Folic acid – 100 mcg, Vitamin B12 – 0.4 mcg, Biotin – 7.4 mcg, Pantothenic acid – 1.9 mg), Calcium caseinate - 0.033 %, Glutamine peptide - 0.033 %, Egg albumin - 0.033 %, Anti-caking agent - 0.007 % (Silicium dioxide), Zinc bisglycinate - 0.005 %, Tolerase™ - 0.001 % □ Minerals Per 100 g: potassium – 284 mg, Calcium – 478 mg, Phosphorus – 253 mg, Magnesium – 79 mg, Iron - 3.4 mg, Zinc – 1.7 mg, Copper – 0.1 mg □ Amino Acid Profile Per 100 g: Alanine - 1.292 g, Arginine - 1.536 g, Aspartic acid - 3.294 g, Cystine - 0.671 g, Glutamic acid - 5.374 g, Glycine - 1.624 g, Histidine - 0.757 g, Tryptophan - 0.503 g, Isoleucine - 1.600 g, Leucine - 3.063 g, Lysine - 2.235 g, Methionine - 0.511 g, Phenylalanine - 1.232 g, Proline - 1.651 g, Serine - 1.647 g, Threonine - 1.418 g, Tyrosine - 0.965 g, Valine - 1.667 g □	ayrıca göstəilməmişdir	Aminolabs by Eurofood Belgium NV (for USN (UK) LTD)	Belçika	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Muscle Fuel Anabolic (toz 4 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MyoDrops	Göz damcısı	20 x 0,4ml	Sodium chloride - 8.987 mg	Hydrochloric acid (as 1% solution) - Q.s pH 3.5 –6.0, Atropine sulfate - 0.1 mg, Purified water - Q.s 1 ml	Hanoi CPC1 Pharmaceutical JSC	Vyetnam	23.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "MyoDrops, göz damcısı, 0.4ml plastik ampulda N20" adlı məhsul quru göz sindromunun profilaktikasnda istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Naturalis Max	Şərbət	150 ml	Fish oil - 750 mg, EPA - 135 mg, DHA - 90 mg, Vitamin C (as L-ascorbic acid) - 10 mg, Thyme (Thymus vulgaris) herb liquid extract - 15 mg, Zinc sulfate - 11 mg, Plantain (Plantago lanceolata) leaf liquid extract - 5 mg, L-arginine - 5 mg, Ferrrous gluconate - 2.5 mg, Honey - 0.445 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, Vitamin B12 (Cyanocobalamine) - 4.5 mcg	Sorbitol, Deionized water, Xanthan gum, Natural orange flavor, Citric acid, Natural lemon flavor, Polyoxyethylene sorbitan monostearate, Potassium sorbate, Sodium benzoate	Smart Pharma Sağlq Ürünleri San. və Tic. Ltd. Şti	Türkiyə	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Naturalis Max (şərbət, 150 ml) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nevromin	Kapsul	3 x 10	Phosphatidylserine - 150 mg, Phosphatidylcholine - 150 mg, GABA (Gamma-aminobutyric acid) - 100 mg, Ginkgo biloba leaf dry extract - 80 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 5 mg	Natural gelatin, Cornstarch	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liponevron (kapsul, №30) adlı məhsul maddələr-mübadiləsinə tənzimləmək məqsədilə və beyin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
New-Enzim	örtüklü tablet	5 x 10	Pancreatine - 200 mg, Carica papaya fruit extract - 120 mg, Sophora japonica seeds extract - 100 mg, Ananas comosus fruit extract - 90 mg, TRY (Trypsin, Chymotrypsin) - 48 mg	Maltodextrin, Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone, Silicone dioxide, Nutracient	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən New-Enzim (örtüklü tablet, №50) adlı məhsul metabolik proseslərin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neym	Tablet	2 x 15	Zinc (as Zinc citrate 50 mg) - 17.078 mg, Selenium (as L-selenomethionine) - 100 mcg	Starch, Tricalcium phosphate, Magnesium stearate	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neym (tablet №30) adlı məhsul sink və selen ingredientlərinin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neyromilon	Kapsul	3 x 10	Citicoline - 100 mg, Quercetin - 150 mg, Acetyl L-Carnitine - 300 mg, Ginkgo biloba leaf powder - 80 mg	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Silicone dioxide	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyromilon (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nosaqua	Burun spreyi	30 ml	Daniz duzu (Sea salt) - 1.2q, Vərəmumun (Propolis) 96%-li spirtli çıxarışı - 0.12ml, Kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının efir yağı - 0.015q, Sibir ağ şamı (Abies sibirica) yarpağının efir yağı - 0.015q	Tvin 80 (Tween 80) (E433) - 0.15q, Natrium benzoat (E211) (Sodium benzoate) - 0.015q, Distillə Suyu (Distilled Water) - 100 ml-ə qədər və ya 30 ml-ə qədər	Herba Flora MMC	Azərbaycan	10.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Nosaqua, 30ml burun spreyi, şüşə flakonda", adlı məhsul rinit, zökəm və allergiya zamanı burun tıxanlığının aradan qaldırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Novasan kids	Şərbət	150 ml	Vitamin B6 – 1.4 mg, Vitamin C - 45 mg, Vitamin B3 - 10 mg, Vitamin D3 - 400 IU, Pantothenic acid - 6 mg, Vitamin B1 – 0.7 mg, Vitamin E - 6 mg, Folic acid – 0.13 mg, Biotin - 50 mcg, Vitamin B2 - 1 mg, Calcium lactate - 200 mg, Magnesium chloride - 467 mg, Ferrum bisglycinate - 20 mg, Zinc bisglycinate - 17 mg, Royal jelly - 17 mg	Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose	Gricar Chemical S.R.L.	İtaliya	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novasan Kids (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Selenium	Tablet	2 x 15	Selenium (as L-selenomethionine-20 mg) - 100 mcg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Cross-linked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Selenium (tablet, №30) adlı məhsul selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun göstərilsin
Opticol® GL OSD / Optikol® GL OSD	Göz damcısı	10 ml	Sodium Hyaluronate 0.3%	Sodium Chloride, Sodium citrate, Citric acid, Water for injections q.s. 100%	Penta Arzneimittel GmbH	Almaniya	04.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Opticol® GL OSD / Optikol® GL OSD, göz damcısı, 10ml plastik flakonda" adlı məhsul quru göz sindromunun profilaktikasında istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Ormelax Kids	Şərbət	150 ml	GABA - 100 mg, Glycine - 100 mg, Glutamic acid - 100 mg, Folic acid - 50 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Magnesium hydroxide - 100 mg, Vitamin B3 - 5 mg	Xanthan gum, Glycerol, Citric acid, Potassium sorbate, Sodium benzoate, Deionized water	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ormelax Kids (şərbət 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ormeron-Forte	Kapsul	3 x 10	Ferrous (II) fumarate - 60 mg (as elemental Iron 19.7 mg), Folic acid - 500 mcg, Vitamin C (Ascorbic acid) - 50 mg, Vitamin B12 (Cyanocobalamin) - 5 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Maize starch, Gelatin capsule	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ormeron-Forte (kapsul, № 30) adlı məhsul Dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Orxinon-M	Kapsul	3 x 10	Ubiquinone (Coenzyme Q10) - 50 mg, Choline - 100 mg, Magnesium hydroxide - 400 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Folic acid - 550 mcg, Potassium iodide - 200 mcg	Microcrystalline cellulose, Gelatin	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Orxinon-M (kapsul, № 30) adlı məhsul orqanizmi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteocare	Tablet	2 x 15	Calcium (as Calcium carbonate 1000 mg) - 400 mg, Magnesium (as Magnesium hydroxide 359.7 mg) - 150 mg, Zinc (as Zinc sulphate monohydrate 13.7 mg) - 5 mg, Vitamin D (as Vitamin D3 (500 IU/mg) EC 0.4 mg) - 5 mcg	Potato starch, Microcrystalline cellulose, D-Calcium phosphate, Polyvinylpyrrolidone, Sodium starch Glycolate, Purified talc, Magnesium silicate prep., Magnesium stearate, Opadry white (tablet coating)	Brunel Healthcare Manufacturing Limited	Böyük Britaniya	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteofleks	Tablet	6 x 10	Glucosamine sulphate – 1500 mg, Chondroitin sulphate – 500 mg, Methylsulfonylmethane (MSM) – 500 mg, Collagen peptide type II – 500 mg	Maltodextrin, Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Polyvinylpyrrolidone K30	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteofleks (tablet №60) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Panzim	Kapsul	3 x 10	Ananas communis fruit dry extract - 110 mg, Carica papaya fruit extract - 110 mg, Pancreatin - 200 mg, Taraxacum officinale root dry extract - 150 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd. Şti	Türkiyə	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Panzim (kapsul, №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və Azərbaycan dilində təlimatda tərkib rəyə (normativ sənədlərə) əsasən tərtib edilmiş.
Parazitol	Şərbət	150 ml	Cucurbita Pepo seed dry extract - 50 mg, Allium sativum bulb dry extract - 50 mg, Tanacetum parthenium flower dry extract - 30 mg, Cynara scolymus leaf extract - 30 mg, Rhamnus frangula bark dry extract - 30 mg, Thymus vulgaris leaf dry extract - 20 mg, Zingiber officinale rhizome dry extract - 20 mg, Juglans nigra seed dry extract - 10 mg, Syzygium aromaticum bud dry extract - 10 mg	Deionized water, Fructose, Propylene glycol, Glycerin, Guar gum, Disodium EDTA, Potassium sorbate, Strawberry flavour	Greenland İlaç Gıda Takviyələri və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Parazitol (şərbət, 150 ml) adlı məhsul qurd invazyiyalar zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmiş.
Peptidyal HX	inyeksiya üçün gel	2 x 2.5 ml	WATER (WFI), CONTAINING GLYCINE AND L-PROLINE - 98.19%, HYALURONIC ACID - 1.8%, HYDROXYAPATITE - 0.01%	Ayrı qeyd edilməyib	Matex Lab SPA (for Xcelens International Sagl)	İtaliya	28.04.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Peptidyal HX, inyeksiya üçün gel, 2.5 ml, əvvəlcədən dördürlənmiş sprişdə N2" adlı məhsul kosmetologiyada dəri korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdan göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Perfektion	Tablet	3 x 10	Humulus lupulus flower dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Leonürus quinquelobátus herba dry extract - 100 mg, Magnesium citrate - 100 mg, Melotonin - 1 mg.□	Microcrystalline cellulose, Cornstrach, Polyvinylpyrrolidone K 30 , Magnesium stearate, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Perfektion (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:qablaşma və istifadə üzrə təlimatda "tərkib" rəyə uyğun olaraq göstərilin
Pikoxrom	Kapsul	6 x 10	Xrom(as Chromium picolinate)- 200 mcg; Vitamin B6(as Pyridoxine hydrochloride)- 3 mg; Curcumin(from Curcuma longa rhizome dry extract) -3 mg.	Corn starch, Natural gelatin(capsula shell)	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pikoxrom (kapsul, № 60) adlı məhsul Xrom, B6 vitamini, kurkuminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: Tərkib və dozalanma rəyə uyğun olaraq göstərilin.
Pre Scar	Şərbət	200 ml	L-carnitine – 300 mg, Coenzyme Q – 10 mg, Vitamin B12 (Cyanocobalamin) – 5 mcg	Deionized water, Potasssium sorbate, Sucralose, Orange flavour	Aktiv Farma Kimya Tic.Ltd.	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pre Scar (şərbət 200 ml) adlı məhsul orqanizmdə gedən əsas metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın buraxılış forması bəndində "ölçü şpris" ifadəsi "ölçü qapağı" ilə əvəz edilin.
Premium Whey (Chocolate-Nougat)	toz	500q	Vitamin B6 - 2.33 mg, L-Glutamine - 6667 mg.Amino acids: L-Alanine - 4 g, L-Arginine - 2 g, L-Aspartic acid - 9 g, L-Cysteine - 1.9 g, L-Glutamine - 8.7 g, L-Glutamic acid - 17.5 g, L-Glycine - 1.3 g, L-Histidine - 1.6 g, L-Isoleucine - 6.4 g, L-Leucine - 10.3 g, L-Lysine - 8 g, L-Methionine - 1.9 g, L-Phenylalanine - 2.8 g, L-Proline - 4.4 g, L-Serine - 4.1 g, L-Threonine - 6 g, L-Tryptophane - 1.5 g, L-Tyrosine - 2.2 g, L-Valine - 6.4 g	Whey protein concentrate, Whey protein isolate, Low fat cocoa powder, Flavouring, Lecithins, Acesulfame K, Sucralose, Steviol glycosides	Anona GmbH (for Weider Germany GmbH)	Almaniya	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Premium Whey (Chocolate-Nougat) (toz 500 q) (Seriya:L05/1334A01, istehsal tarixi: 06.12.2021, son istifadə tarixi: 30.11.2023) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prenalen	toz	14	Garlic (Allium sativum L.) dry extract(standartized by allicin 1%(1,440 mg) and alliin 2 %(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.□	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A.	Polşa	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PRENALEN (toz, şaşe, 5 g № 14) adlı məhsul (Seriya nömrəsi:203212Q4, istehsal tarixi: 21.03.2022, son istifadə tarixi: 21.03.2024) immün sistemin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Presmeq-Fi	Şərbət	150 ml	Gamma-amino butyric acid – 100 mg, L-glycine – 50 mg, Vitamin B2 (as Riboflavin) – 1 mg, Vitamin B3 (as Niacinamide) – 11 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Vitamin B9 (as Folic acid) – 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2 mcg, Citrus aurantium fruit essential oil – 1 mcg	Potassium sorbate, Sodium benzoate, Deionized water	DSZ Doğal Sağlq Gıda və Kozmetik Ürünleri; qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Presmeq-Fi (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil,öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Presto Gel	gel	25 q	Aloe Barbadosensis Leaf Juice Powder - 3.000 mq	Water - 93.58g, Triethanolamine - 1.50g, Carbomer - 1.00g, Pogostemon Cablin Leaf Extract - 700mg, Geranium Thunbergii Extract - 220mg	Dan Pharm Ltd	İsrail	13.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Presto Gel, 25q gel, tubda" anal nahiyədə diskomfort və quruluq zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Presto Gel	rektal şam	2 x 6	Aloe Barbadosensis leaf Juice Powder - 60mg	C 10-18 Triglycerides - 1921.6mg, Pogostemon Cablin Leaf Extract - 14mg, Geranium Thunbergii Extract - 4.4mg	Dan Pharm Ltd	İsrail	04.05.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Presto Gel, rektal şam №12" anal nahiyədə diskomfort və quruluq zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Qliarqin	Kapsul	6 x 10	L-arginine - 500 mg, L-carnitine - 500 mg, Inosine - 250 mg, Coenzyme Q10 - 50 mg	Corn starch, Natural gelatin(capsula shell)	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qliarqin (kapsul №60) adlı məhsul orqanizmdə metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Radiksin Lady	Kapsul	2 x 15	Magnesium oxide (Magnesium 60% - 150 mg) - 250 mg, Vitex agnus castus fruit dry extract 1:1 - 27.2 mg, Borago officinalis seed dry extract 4:1 - 20 mg, Vitamin E 700 IU/g (d-alpha-tocopheryl acetate - 15 mg) - 33 mg	Inulin, Magnesium stearate, Gelatin	Lotos Pharma Ltd.	Latviya	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Radiksin Lady (kapsul № 30) adlı məhsul reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ragnar	Kapsul	1	Calcium carbonate - 120 mg, Magnesium oxide - 80 mg, Vitamin C (as L-ascorbic acid) - 60 mg, Beta glucan - 50 mg, Vitamin B3 - 18 mg, Ferrous sulphate - 14 mg, Vitamin E (as Alpha tocopherol acetate) - 10 mg, Coenzyme Q10 - 10 mg, Zinc sulphate - 8 mg, Vitamin B5 (Pantothenic acid) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B2 (Riboflavin) - 1.6 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.4 mg, Vitamin B7 (Biotin) - 30 mcg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 2.4 mcg, Vitamin B9 (Folic acid) - 400 mcg	Microcrystalline cellulose, Silicon dioxide, Maltodextrin, Gelatin, Water	Smart Pharma Sağlık Ürünleri San. ve Tic. Ltd. Şti	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ragnar (kapsul, №30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rectus complex	Tablet	2 x 15			CosmoActive İlaç A.Ş.	Türkiyə	16.05.2022	Xitam verilən müraciətlər	"Lifeactivepharm MMC" tərəfindən 14.04.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "CosmoActive İlaç A.Ş." şirkətinin istehsalı olan 22001 seriyalı Rectus complex (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Orta çəkisi 997.03 m q. Ø31.0 – 969.0 m q) uyğun deyil. Eyni zamanda məhsulun tərkibində olan Ginkgo biloba bitkisinin dozası gündəlik istehlak həddini aşır (80 mg-dan çox olmamalıdır). Bitkilərin istifadə olunan xammalları, vitaminlərin məhsulda daxil olmaları göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.
Rehidron Bio	toz	1	LGG Sachet (A) composition:Maize maltodextrin - 1900 mg, Lactobacillus rhamnosus GG 350 mld UFC/g - 100 mg.Salts Sachet (B) composition: Glucose - 3020 mg, Sodium citrate - 580 mg, Sodium chloride - 360 mg, Potassium chloride - 300 mg.	Salts Sachet (B) composition: Strawberry flavouring, Silicon dioxide, Sucralose	S.İ.İ.T SRL	İtaliya	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rehidron Bio (toz, şaşe №10) adlı məhsul böyük maye itkisi zamanı peroral rehidratasiya üçün, eləcə də normal bağırsaq mikroflorasının bərpa olunması və qorunub saxlanması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Relizan	Kapsul	4 x 10	Silybum marianum seed extract - 10 mg, Amaranthus caudatus seed extract - 20 mg, Helianthus tuberosus root powder - 20 mg, Avena sativa seed extract - 10 mg, Ananas comosus fruit extract - 10 mg, Carum carvi seed extract - 5 mg, Foeniculum vulgare herb extract -10 mg, Harungana madagascariensis fruit extract - 10 mg, Carica papaya fruit extract - 20 mg, Pimpinella anisum seed extract - 20 mg, Matricaria recutita leaf/flower system extract - 20 mg, Melissa officinalis herb extract - 20 mg, Mentha piperita herb extract - 20 mg, Linum altaicum seed extract - 10 mg, Prunus armeniaca fruit extract -10 mg, Fucus vesiculosus leaf extract - 20 mg, Trifolium pratense flower extract - 20 mg, Ginkgo Biloba leaf extract - 20 mg, Larix sibirica bark extract - 20 mg, Persea americana fruit extract - 20 mg, Citrullus lanatus seed extract - 10 mg, Daucus carota subsp. sativus powder - 10 mg, Potentilla alba root extract - 10 mg, Stellaria media herb extract - 10 mg, Phaseolus vulgaris fruit extract - 10 mg, Zea mays stigma extract - 10 mg, Ficus carica fruit extract - 20 mg, Phoenix dactylifera fruit extract - 10 mg, Epilobium hirsutum herb extract - 20 mg, Hippophae rhamnoides fruit extract - 15 mg, Diospyros lotus fruit extract - 10 mg, Achillea millefolium herb extract - 10 mg, Coriandrum sativum fruit extract - 10 mg, Capsicum annuum fruit extract - 10 mg, Aloe barbadensis leaf extract - 10 mg, Plantago major root extract - 10 mg	Hydroxypropylmethylcellulose	Saşera-Med MMC	Rusiya	06.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relizan (kapsul № 40) adlı məhsul mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Renurol	Tablet	3 x 10	Vaccinium vitis-idaea fruit dry extract - 150 mg, Equisetum arvense plant dry extract - 200 mg, D-Mannose - 120 mg, Curcuma longa root dry extract - 100 mg, Coriandrum sativum seed dry extract - 100 mg, Potassium citrate - 30 mg, Sodium citrate - 30 mg	Cornstarch, Magnesium stearate, Maltodextrin, PVP K30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renurol (tablet, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Reylon	Tablet	2 x 15	Ademetionine - 100 mg, Lipoic acid- 125 mg, Glutathione - 125 mg, Silymarin - 70 mg	Sorbitol, Magnesium stearate, Lactose, Starch, Calcium carbonate, Stearic acid, Polyvinylpyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Food colorant	Maximum Sağlq Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reylon (tablet, № 30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rumex	Kapsul	3 x 10	Artichoke (Cynara scolymus) leaf powder - 200 mg, Silybum marianum standardized to 80% silymarin dry seed extract - 175 mg, Alpha lipoic acid - 50 mg, Inositol - 40 mg, Choline bitartrate - 100 mg, Turmeric (Curcuma longa) root extract - 50 mg, Dandelion (Taraxacum officinale) root extract - 40 mg	Microcrystalline cellulose, Magnesium stearate	Honor İlaç Sanayi ve Ticaret Limited Şirket	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rumex (kapsul, № 30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Safamak	Kapsul	2 x 15	Trypsin - 10 mg (360 EAU), Chymotrypsin - 2 mg (300 EAU), Serratiopeptidaza - 60 mg (120000 IU/g)	Calcium stearate, Microcrystalline cellulose, Lactose, Sorbitol, Gelatin	Pharma Standart İlaç Medikal Koz. Gıda San. Tic. Limited Şirketi	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Safamak (kapsul, №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salukeya Soya Isoflavones	Kapsul	1	Evening primrose oil 10% GLA - 500 mg (50 mg GLA), Soya (Glycine max L.) (40% Isoflavones) - 87.5 mg (35 mg isoflavones), Natural Vitamin E (D-alpha tocopherol acetate) 67 % - 2.5 mg	Gelatin, Glycerin, Glycerol monostearate, Brown iron oxide	HC CLOVER S.L.	İspaniya	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salukeya Soya Isoflavones (kapsul, № 50) adlı məhsul qadınlarda hormonal balansı tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Sanafertil	toz	30	L-arginine - 500 mg, L-carnitine - 440 mg, Coenzyme Q10 - 15 mg, Vitamin E - 15 mg, Zinc - 2.25 mg, Folic acid - 400 mcg	Sorbitol (E-421), Sodium cyclamate (E952), Flavouring lemon, Citric acid anhydrous (E330)	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sanafertil (şaşə/toz, № 30) adlı məhsul reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd:"İstifadə qaydası" bəndində rəyə müvafiq olaraq "böyüklər" yazısının qeyd edilməsi zəruridir.
Sanogrip	Şərbət	150 ml	Beta-glucan- 30 mg, Echinacea angustifolia root dry extract- 12 mg, Aloe barbadensis leaf dry extract-0,4 mg, L-lysine hydrochloride- 4.5 mg.	raspberry flavor,xanthan gum,citric acid,sucralose, sodium benzoate, potassium sorbate,deionized water.	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirkəti	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SANOG RIP(şərbət, 150 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi və dozalanma rəyə uyğun olaraq göstərilmiş; Azərbaycan dilində Echinacea angustifolia bitkisinin adını "Ensizyarpaq exinaseya" kimi qeyd olunmuşdur.
Savit	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU	Olive oil	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Savit (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedafor B	Kapsul	2 x 15	Valeriana officinalis root dry extract - 80 mg, Melissa officinalis leaves dry extract - 60 mg, Magnesium (as Magnesium carbonate) - 57 mg, Passiflora incarnata flower dry extract - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Lactose, Magnesium stearate, Silicon dioxide, Gelatin, Iron oxide	Sancura Pharma	Pakistan	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedafor B (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedafor B Night / Sedafor B Nayt	Kapsul	2 x 10	L-Theanine - 100 mg, Melissa officinalis whole herb dry extract - 100 mg, Melatonin - 1 mg	Calcium phosphate, Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide; Capsule: Gelatin, Iron oxide	Sancura Pharma	Pakistan	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedafor B Night / Sedafor B Nayt (kapsul, №20) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedaner	Kapsul	3 x 10	Valeriana officinalis root dry extract - 150 mg, Passiflora incarnata flower dry extract - 150 mg, Hypericum perforatum herb dry extract - 140 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Magnesium citrate (eq. to 29 mg elemental Magnesium) - 256 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 3 mg	Microcrystalline cellulose / E460, Magnesium Stearate / E470b, Bovine gelatin	Honor İlaç Sənayi və Ticaret Limited Şirkət	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedaner (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SedaNes	Tablet	2 x 15	Magnesium bisglycinate - 150 mg, Valeriana officinalis root dry extract - 150 mg, Passiflora incarnata herb dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Crataegus pinnatifida fruit dry extract - 80 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Microcrystalline cellulose, Potato starch, Magnesium stearate, Silicon dioxide	Pharmacy Laboratories Plus	Polşa	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SedaNes (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Sedasan	Kapsul	3 x 10	Passiflora incarnata flower extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Crataegus spp. leaf extract - 100 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedasan (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərinə görə dərman vasitəsi deyil.
Sedekasivit	Fişildayan tablet	1	Vitamin C (L-ascorbic acid) - 900 mg, Zinc gluconate (contains Zinc - 15 mg) - 104.546 mg, Vitamin K (Menaquinone 7) - 0.2 mg, Vitamin D (Cholecalciferol) - 0.015 mg	Milk powder without fat, Sodium carbonate (E 500), Citric acid (E 330), Tartaric acid (E 334), Gum arabic (E 414), Aspartame (E 951), D-limonene, Sunset yellow FCF/Orange yellow S (E 110)	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedekasivit (tablet №15) adlı məhsul C, D, K vitaminlərinin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedikum	Şərbət	150 ml	Linden (Tilia platyphyllos scopoli) inflorescens d.e., 1% flavonoids tot. in rutine - 125 mg, Chamomile (Matricaria Chamomilla L. (Chamomilla recutita L. Rauschert)) inflorescens 0.3% apigenin - 125 mg, Eschscholzia (Eschscholtzia californica Cham.) herb d.e., 0.2 % protopine - 125 mg, Griffonia (Griffonia simplicifolia) seed d.e., 10% 5-HTP - 25 mg	Fructose, Linden honey, Plum juice, Citric Acid, Potassium sorbate, Orange essential oil, Demineralized water	Pharmaluce s.r.l	San-Marino	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedikum (şərbət, 150 ml) adlı məhsul (Seriya nömrəsi: V054, istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.02.2025) MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Seleneksal Forte	Kapsul	3 x 10	Serratiopeptidase - 60000 IU, Nattokinase - 7000 IU, Trypsin - 10 mg, Chymotrypsin - 2 mg, Rutoside tryhydrate - 50 mg, Lipase - 34 mg, Bromelain - 45 mg, Papain - 60 mg	Cornstrach, Natural gelatin	İmhotep İlaç Kozmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seleneksal Forte (kapsul, № 30) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serro Best Forte	Kapsul	2 x 15	Serratiopeptidase (120.000 IU) - 47.39 mg , Nattokinase (500 FU) - 21.85 mg , Essensial phospholipids - 50 mg, Trypsin (2383 IU) - 10.5 mg , Chymotrypsin (56.91 IU) - 2.1 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Capsule shell (Titanium dioxide, Yellow iron oxide, Gelatine)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	16.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serro Best Forte (kapsul № 30) adlı məhsul hazm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nazarinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Sinukal	Şərbət	150 ml	Calcium carbonate – 400 mg, Vitamin D3 (Cholecalciferol) – 400 IU, Zinc (Zinc sulphate) – 2 mg	Sucrose, Purified water, Sorbitol, Sodium benzoate, Citric acid, Glycerin, Raspberrry soft juice, Potassium sorbate, Xanthan gum	"Beyaz Flora" MMC	Azərbaycan	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sinukal (şərbət 150 ml) adlı məhsul kalsium, sink mineralının və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Sistinorm	Tablet	2 x 10	Inulin - 256 mg, Cysticran™40- Cranberry (Vaccinium macrocarpum) d.e. berry 40% Proanthocyanidins - 135 mg, Vitamin C (Ascorbic acid) - 120 mg, Berryvin™(d.e. of fruits of: Vitis vinifera L. - 40 mg, Fragaria x ananassa Duchense ex Rozier - 10 mg, Vaccinium myrtillus L. - 10 mg, Malpighia glabra L. - 10 mg, Rubus fruticosus L.S.L. - 10 mg, Vaccinium macrocarpum Aiton - 10 mg, Punica granatum L. - 5.5 mg) - 100 mg. Pido-Zinc® - Zinc pidolate (Zinc - 11.2 mg) - 59.10 mg	Microcrystalline cellulose, Dibasic Calcium phosphate, Vegetable Magnesium stearate, Hydroxypropylmethylcellulose, Silicon dioxide, Coating agents (Hydroxypropyl methylcellulose, Microcrystalline cellulose, Vegetable magnesium stearate, E171, E120, E129)	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistinorm (tablet, № 20) (Seriya: V092, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 01.03.2025) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SlezaVit	Kapsul	2 x 15	Vitamin premix BG 36341 (Zinc oxide - 10 mg, Ascorbic acid - 60 mg, Vitamin B1(as Thiamine mononitrate) - 1.5 mg, Vitamin B2 (Riboflavin) - 3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) - 10 mg, Vitamin A (as Retinol acetate) - 1 mg, Selenium - 25 mcg, Chromium - 50 mcg, Lutein and Zeaxanthin (10:1) - 11.0 mg, Copper sulphate - 1 mg, Maltodextrin - 200.425 mg) - 300 mg, Blueberry dry extract - 60 mg	Microcrystalline cellulose, Colloidal silicon dioxide, Magnesium stearate, Titanium dioxide, Iron oxide red, Iron oxide black, Water, Gelatin	Adifarm LTD	Bolqarıstan	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SlezaVit (kapsul №30) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Solderon	toz	20	Lysimachia Christinae Hance herb dry extract – 1 g, Achillea millefolium herb dry extract – 1 g, Polygonum aviculare herb dry extract – 1 g, Arctostaphylos uva-ursi leaf dry extract – 0.75 g, Usnea borodata herb dry extract – 0.75 g, Matricaria chamomilla flower dry extract – 0.75 g, Betula alba bud dry extract – 0.75 g, Equisetum arvense herb extract – 0.5 g, Sisymbrium officinale herb dry extract- 0.3 g, Cordyceps sinensis dry extract – 0.3 g, Zea mays silk dry extract – 0.3 g, Olygofructose – 2 g, Lactulose – 2 g, D-Mannose – 1 g.	Maltodextrin, Silicon dioxide, Banana flavor, Sucralose, Citric acid	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solderon(toz-səşe,№ 20) adlı məhsul böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD:1)Məhsulun tərkibindəki ingredientlərin bəzələrinin böyrəklərə qıcıqlandırıcı təsirini nəzərə alaraq, onu 1-2 həftədən artıq istifadə etməmək tövsiyəsinə qablaşma və istifadə üzrə təlimatda qeyd olunan əsas zəruridir. 2) Tərkib rəyə uyğun olaraq göstərilən, Belə ki, istehsalçının tərkib haqqında sənəddə yol verilmiş bir neçə texniki səhvlər təəffümdən kənarlaşdırılmışdır.
Solferot	Tablet	2 x 15	Iron bisglycinate – 120.77 mg (25 mg elemental iron), Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 3 mcg, Vitamin C (Ascorbic Acid) - 60 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicon dioxide, Magnesium salts	CosmoActive İlaç A.Ş.	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solferot (tablet №30) adlı məhsul demirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Solukar	Daxilə qəbul üçün məhlul	10 ml x 10 flakon	L - carnitine base (L - carnitine content - 650 mg) - 670.15 mg, Acetyl L-carnitine (L - carnitine content - 350 mg) - 522.4 mg, Vitamin B9 (Folic acid - 400 mcg) - 426.5 mg	Fructose, Potassium sorbate, Sodium benzoate, Peach flavour, Sucralose, Demineralized water	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solukar (daxilə qəbul üçün məhlul 10 ml №10) (Seriya nömrəsi: V085, istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.02.2025) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD:Təəffümdən verilmiş əvvəlki rəydə qablaşdırma formasında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
SperAK Plus	toz	1	L-carnitine (as L-carnitine fumarate) - 0.9 g, Arginine alpha-ketoglutarate - 0.5 g, Vitamin C (as ascorbic acid) - 90 mg, Coenzyme Q10 - 20 mg, Zinc (as Zinc sulfate) - 7 mg, Folic acid - 200 mcg, Selenium (as Sodium selenite) - 50 mcg, Vitamin B12 - 1.5 mcg	Dextrates, Maltodextrin, Steviol glycosides, Colloidal silicon dioxide	Natstim Ltd	Bolqarıstan	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SperAK Plus (toz-səşe №30) adlı məhsul kişilərdə reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Sperkon	Kapsul	3 x 10	L-Arginine - 150 mg, L-carnitine fumarate - 100 mg, Lepidium meyenii root dry extract - 150 mg, Ceratonia siliqua fruit dry extract - 30 mg, Panax ginseng root dry extract - 50 mg, Ginko biloba leaf dry extract - 40 mg, Serenoa repens fruit dry extract - 60 mg, Epimedium grandiflorum herb dry extract - 50 mg, Ascorbic acid - 30 mg, Vitamin E (as D-alpha-tocopherol) - 12 mg, Zinc (as Zinc Gluconate) - 10 mg, Lycopene (from Solanum Lycopersicum) - 10 mg, Selenium (as Sodium selenite) - 50 mcg, Folic acid - 400 mcg	Natural Gelatin, Cornstarch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sperkon (kapsul №30) adlı məhsul kişilərdə cinsi fəaliyyəti yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tahafil	Tablet	1	GABA (Gamma aminobutyric acid) - 125 mg, Bacopa monnieri leaf extract - 150 mg, Magnesium (as Magnesium oxide) - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate	Aktif Farma Kimya Tic.Ltd.	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tahafil (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tonikale	Şərbət	150 ml	Calcium (as Calcium citrate) - 400 mg, Magnesium (as Magnesium orotate) - 60 mg, Zinc (as Zinc gluconate) - 10 mg, Vitamin D (as Cholecalciferol) - 10 mcg	Purified water, blueberry juice, oligofructose	Saşera-Med MMC	Rusiya	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tonikale (şərbət, 150 ml) adlı məhsul kalsium, maqnezim, sink minerallarının və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları müəyyən edilən bərdəlik terapevtik dozaların yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Travorol Forte	sorma tablet	20 x 20	Salvia officinalis leaf dry extract - 30 mg, Glycyrrhiza glabra root dry extract - 25 mg, L-ascorbic acid - 12 mg, Menthol - 4.5 mg, Salvia officinalis leaf essential oil - 0.5 mg, Eucalyptus globulus leaf essential oil - 0.2 mg	Sorbit, Calcium stearate, Citric acid, Lemon flavor	Amateg ƏMC	Belarus	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Travorol Forte (sorma tablet № 400) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Məhsulun buraxılış formasının sorma tablet olması barədə məlumat verilməsi zəruridir. b) Qablaşdırma üzərində TŞ-in nömrəsinin qeyd edilməsi zəruridir.
Trepsinaz	Kapsul	2 x 15	Serratiopeptidase enzyme - 80 mg, Nattokinase - 50 mg, Essential phospholipids - 50 mg, Trypsin - 10 mg/360 FIP, Chymotrypsin - 2 mg/300 FIP	Natural Gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	04.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trepsinaz (kapsul № 30) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tron-D	Şərbət	150 ml	Calcium citrate - 400 mg, Zinc (as Zinc sulfate) - 2 mg, Magnesium (as Magnesium lactate) - 280 mg, Vitamin D3 - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavor, Sodium benzoate	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tron-D (şərbət, 150 ml) adlı məhsul kalsium, sink, maqnezium minerallarının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları müəyyən edilən bərdəlik terapevtik dozaların yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tuvia	Tablet	1	Valeriana officinalis root extract - 150 mg, Glycine - 50 mg, Melissa officinalis leaf extract - 100 mg, Magnesium sulfate heptahydrate (contains 19.6 mg Magnesium) - 200 mg, Crataegus sp. leaf and flower - 150 mg Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Təqviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tuvia (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Ultra Fol Turşusu / Ultra Folic Acid	Tablet	2 x 30	Folic Acid – 400 mcg, Vitamin B12 - 5 mcg	Microcrystalline Cellulose, Potato Starch, Polyvinylpyrrolidone, Dibasic Calcium Phosphate, Polyvinylpyrrolidone, Syloid - (Colloidal Silicon, Silicon Dioxide), Magnesium Stearate	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Fol Turşusu /Ultra Folic Acid (tablet №60) adlı məhsul fol turşusu və vitamin B12 -nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ultra Vitamin D (D3) 1000 IU	Tablet	2 x 48	Vitamin D3 - 1000 IU (25 mcg)	Microcrystalline Cellulose, Magnesium Stearate, Strach (Pregelatinised Maize Strach), Hydroxypropyl Cellulose, Polyvinylpyrrolidone, Syloid - (Colloidal Silica, Silicon Dioxide), Purified Talc, Magnesium Silicate Prep, Polyvinylpyrrolidone, White colour dispersion, Glycerin BP vegetable grade	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Vitamin D (D3) 1000 IU (tablet № 96) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ulutan Vita Plus	Fışıldayan tablet	1	Vitamin C (Ascorbic acid) - 900 mg, Zinc (Zinc gluconate) - 25 mg, Vitamin D - 600 IU	Tartaric acid, Sucralose, Sodium bicarbonate, Orange flavour, Polyvinyl pyrrolidone K30, Aerosil, Citric acid	Ulutan İlaç Kimya Sənaye və Dış Tic. Ltd. Şti	Türkiyə	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ulutan Vita Plus (fışıldayan tablet, N20) adlı məhsul C, D vitaminlərinin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Universal 100% Beef Aminos	Tablet	1			Universal Nutrition	ABŞ	17.05.2022	Xitam verilən müraciətlər	<p>"Vita Labs MMC" tərəfindən 19.04.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, ABŞ "Universal Nutrition" şirkətinin istehsalı olan 2021-15342 seriyalı Universal 100% Beef Aminos (tablet 200) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir.</p> <p>Dezinteqrasiya müddəti: 02saat. 10dəq. (maks.30dəq.) Uyğun deyil</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur</p>
Universal BCAA Pro	Kapsul	1	Pyridoxine hydrochloride - 1.2 mg, L-Leucine – 250 mg, L-Isoleucine - 125 mg, L-Valine - 125mg	Dicalcium Phosphate, Magnesium Stearate, Gelatin	Universal Nutrition	ABŞ	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Universal BCAA Pro (kapsul №110) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Universal Gain Fast	toz	5.9kq	Whey Protein Concentrate - 46750.2 mg, Whey Protein Isolate – 250 mg, Sodium Carboxymethyl Cellulose – 2600 mg, Creatine Monohydrate – 1500 mg, L-Glutamine – 600 mg	Maltodextrin, Dextrose, Fructose, Sucralose, Acesulfame Potassium, Sodium Chloride, Cocoa, Chocolate Milk Flavor, Vanilla Flavor	Universal Nutrition	ABŞ	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Universal Gain Fast (toz 5.9kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Universal Gain Fast	toz	2.26kq	Whey Protein Concentrate - 46750.2 mg, Whey Protein Isolate – 250 mg, Sodium Carboxymethyl Cellulose – 2600 mg, Creatine Monohydrate – 1500 mg, L-Glutamine – 600 mg	Maltodextrin, Dextrose, Fructose, Sucralose, Acesulfame Potassium, Sodium Chloride, Cocoa, Chocolate Milk Flavor, Vanilla Flavor	Universal Nutrition	ABŞ	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Universal Gain Fast (toz 2.26 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Universal Ultra Whey Pro	toz	2.26 kq	Whey Protein Concentrate - 30007.3 mg, Whey Protein Isolate – 170 mg, Whey Protein Hydrolysate -170 mg, UltraSmooth Colloid Blend - 226.6 mg	Cocoa, Flavoring Chocolate, Sodium Chloride, Vanilla Flavor, Acesulfame Potassium, Sucralose	Universal Nutrition	ABŞ	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Universal Ultra Whey Pro (toz 2.26 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urined	toz	5 q x 10	Potassium citrate anhydrous - 714.9 mg, Magnesium citrate anhydrous - 263.1 mg, D-mannose - 300 mg, Cranberry (Vaccinium macrocarpon fruit extract) - 200 mg	Dextrose, Colloidal silicon dioxide, Anhydrous lactose, Tricalcium phosphate, Sodium benzoate, Sodium methyl paraben, Sodium propyl, Citric Acid, Sucralose, Essence Orange Premium Dry powder	West-Coast Pharmaceuticals Works Ltd.	Hindistan	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urined (saşe, № 10) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilisin.
Uroksin	Kapsul	3 x 10	Vaccinium myrtillus fruit dry extract - 300 mg, Arctostaphylos uva-ursi leaf dry extract - 130 mg, Ortosiphon stamineus leaf dry extract - 100 mg, Zea mays silk dry extract - 50 mg, Rosmarinus officinalis leaf dry extract - 35 mg, Equisetum arvense herb dry extract - 40 mg, Magnesium (as Magnesium citrate - 352 mg) - 40 mg	Microcrystalline cellulose, Magnesium stearate	Honor İlaç Sanayi ve Ticaret Limited Şirkət	Türkiyə	11.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroksin (kapsul №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası və doza" bəndində "Qəbul müddəti 7-14 gündür" ifadəsinin qeyd edilməsi zəruridir.
Versa	Şərbət	200ml	Calcium (Calcium citrate) - 300 mg, Phytin - 100 mg, Phosphorus - 100 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg, Zinc (as Zinc sulphate) - 6 mcg	Tutti frutti aroma, Potassium sorbate (E 202), Xanthan gum (E 415), Sorbitol (E 420), Deionized water	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	05.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Versa (şərbət, 200 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Vitacin	Kapsul	3 x 10	Vaccinium myrtillus fruit dry extract – 200 mg, Lutein – 5 mg, Selenium (as sodium selenite 218.34 mcg) – 100 mcg, Ginkgo biloba leaf dry extract – 30 mg, Beta Carotene – 1 mg, Thiamine hydrochloride – 2 mg, Pridoxine hydrochloride – 1.5 mg, L-ascorbic acid – 75 mg, Alpha-Tocopheryl Acetate – 10 mg, Cyanocobalamin – 2 mcg, Biotin – 10 mcg	Cornstrach, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitacin (kapsul, № 30) adlı məhsul gözün görmə fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun tərtib edilsin.
Vitamin C Şəkər və Portağal dadı ilə	Tablet	1	Ascorbic acid - 25 mg	Sugar, Glucose, Citric acid, Calcium stearate, Potato starch, Orange flavor	Amateg ƏMC	Belarus	10.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C Şəkər və Portağal dadı ilə (tablet №2) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitap GS	Kapsul	3 x 10	Vitamin A (as Retinyl palmitate) - 500 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.1 mg, Vitamin B2 (as Riboflavin) - 1.4 mg, Vitamin B3 (as Nicotinamide) - 20 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 4.6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.64 mg, Folic acid (Pteroylmonoglutamic acid) - 400 mcg, Vitamin B12 (as Cyanocobalamin (%0,1)) - 2.5 mcg, Vitamin C (as L-ascorbic acid) - 200 mg, Vitamin D3 (Cholecalciferol) - 400 IU, Zinc (as Zinc sulfate) – 10 mg, Iron (as Ferrous fumarate) – 17 mg, Manganese (as Manganese sulphate) – 2 mg, Copper (as Copper sulphate) – 1 mg, Iodine (as Potassium iodine) – 80 mcg, Korean Ginseng root extract (Panax ginseng) - 40 mg, Beta-glucan - 50 mg	Sunflower oil, Edible gelatin (Bovine gelatin), Deionized water, Glycerol (E 422), Beeswax White (E 901), Lecithin (E 322), Iron oxide (red) (E 172), Iron oxide (black) (E 172)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitap GS (kapsul №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Vitcofol	Kapsul	3 x 10	Ferrous fumarate (eq to Iron - 38.5 mg) - 122.5 mg, Zinc gluconate (eq to Zinc - 7.5 mg) - 52.28 mg, Cyanocobalamin - 9 mcg, Pyridoxine hydrochloride - 1.5 mg, Folic acid - 400 mcg	Natural gelatin, Corn starch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitcofol (kapsul, №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib və istifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Whey Amino Gold	Tablet	325	Protein (Whey Protein Concentrate – 79%, Whey protein hydrolysate - 10%) -14 g, BCAA -3100 mg	Dicalcium phosphate (stabiliser), Silicon dioxide, Magnesium stearates	Anona GmbH (for Body Attack Sports Nutrition GmbH Co.KG)	Almaniya	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Whey Amino Gold (tablet №325) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
X nom	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Vitamin D3 (Cholecalciferol) (1 gr/1000000 IU) - 0.18 mg (1 drop 180 IU), Vitamin A (Retinyl palmitate) - 24 mcg	Sunflower oil	Evren İlaç Koz. San və Tic Ltd. Şti	Türkiyə	31.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən "X nom, daxilə qəbul üçün məhlul-damcı 30 ml" adlı məhsul D3 və A vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə qaydası və tərkib rəyə uyğun tərtib olunsun. 2)Tərəfimizdən verilmiş əvvəlki rəydə köməkçi maddələr bölməsində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Xoliamin	məhlul	30 ml	L-Leucine - 1.1 mg, L-Lysine HCl - 2.28 mg, L-Isoleucine - 2.55 mg, L-Arginine - 1.9 mg, L-Methionine - 0.92 mg, L-Phenylalanine - 0.6 mg, L-Threonine - 0.55 mg, L-Tryptohane - 0.5 mg, L-Valine - 0.69 mg, Vitamin C (Ascorbic acid) - 70 mg, L-Alanine - 0.6 mg, L-Asparagine - 0.47 mg, L-Glutamine - 0.5 mg, Glycine - 1 mg, L-Serine - 0.5 mg, L-Proline - 0.5 mg	Sugar, Sucralose, Mulberry flavor, Sodium benzoate, Potassium sorbate, Deionized water	Pharma Standart İlaç Medikal Koz. Gıda. San. Tic. Limited Şirketi	Türkiyə	23.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xoliamin (məhlul 30 ml) adlı amin turşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zinkobad	Tablet	3 x 10	Zinc (as Zinc oxide) - 25 mg	Magnesium Stearate, Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiyə	29.04.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zinkobad (tablet №30)(seriya: ZD1221, istehsal tarixi: 01.12.2021, sin istifadə tarixi: 01.12.2024) adlı məhsul sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zomensa	Şərbət	100 ml	Chamomilla recutita flower liquid extract – 20 ml, Fragaria vesca leaf liquid extract – 16 ml, Mentha piperita leaf distillate – 10 ml	Sucrose, Glycerin (E422), Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Distilled water	Herba Flora MMC	Azərbaycan	12.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zomensa (şərbət 100 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alops D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 50 000 IU	Olive oil	Pharma Standart İlaç Medikal Koz. Gıda. San. Tic. Limited Şirketi	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alops D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.